

0611_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0611 Gömrük işi

1 Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında əsasnamə -ni nə zaman təsdiq etmişdir?

- ☐ 27.10.2008-ci il
- ☐ 17.10.1991-ci il
- ☒ 27.10.1998-ci il
- ☐ 17.10.1998-ci il
- ☐ 27.10.1995-ci il

2 Gömrük işinin təşkili fənni nəyi öyrənir?

- ☐ Doğru cavab yoxdur
- ☒ Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi və bu siyasətin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını
- ☐ Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi
- ☐ Mövcud reallıqda ölkənin xarici ticarət siyasətinin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını
- ☐ Ölkənin xarici ticarət siyasətini

3 Azərbaycan Respublikasının Konstitutsiyasının 151-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, hansı müddəalar tətbiq edilir?

- ☐ Hər ikisi
- ☐ Gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalar
- ☒ Beynəlxalq müqavilələrin müddəaları
- ☐ Gömrük məmurunun subyektiv əsaslandırmasına görə
- ☐ Bəyannaməçi və gömrük məmurunun qarşılıqlı razılaşması ilə

4 Azərbaycan Respublikasının gömrük qanunvericiliyi hansı normativ sənədlərlə tənzimlənir?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

5 Gömrük sərhədi necə müəyyənləşdirilir?

- ☐ Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və sərbəst zonaların perimetrləri
- ☐ Gömrük ərazisinin hüdudları
- ☐ Sərbəst zonaların perimetrləri
- ☐ Gömrük nəzarət zonalarının perimetrləri
- ☒ Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri

6 Azərbaycan Respublikasının hansı qismi gömrük ərazisidir?

- ☐ Müvəqqəti saxlanclar
- ☒ Azərbaycan Respublikasının ərazisi

- ☐ Azərbaycan Respublikasının sərbəst zonalarının ərazisi
- ☐ Azərbaycan Respublikasının gömrük nəzarət zonalarının ərazisi
- ☐ Sərbəst zonalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisi

7 Gömrük tənzimlənməsi nədir?

- ☒ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
- ☐ Gömrük sərhədindən malları keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
- ☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
- ☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması
- ☐ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması

8 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 42-ci bəndinə görə, nəqliyyat vasitələri necə təsnifləndərilir?

- ☒ Səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi
- ☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

9 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 34-cü bəndinə görə, mallar necə təsnifləndərilir?

- ☐ Səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı
- ☒ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən səmişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri
- ☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi
- ☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

10 Gömrük işi nədən ibarətdir?

- ☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən və xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən
- ☒ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən
- ☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən

11 Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının gömrük siyasətində qarşılaşdığı başlıca problemlər:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Milli gömrük kadrlarının çatışmazlığı və onların hazırlanması üçün hüquqi bazanın, metodik vəsaitin və dərslərin olmaması;
- ☐ Milli gömrük siyasətinin yoxluğu;
- ☐ Ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin olmaması və ərazinin bir hissəsinin erməni işğalı altında olması;
- ☒ Bütün cavablar doğrudur

12 Gömrük fəaliyyətinin əsas vəzifələri:

- ☐ Ölkədə rəqabət mühiti yaratmaq və təbii inhisarların fəaliyyətinə nəzarət etmək.
- ☐ Pul-əmtəə balansını müəyyənləşdirmək;
- ☐ Xalqın daim artmaqda olan maddi və mənəvi ehtiyaclarının ödənilməsini təmin etmək;
- ☒ Ölkənin iqtisadi təhlükəsizlik sisteminin tərkib hissəsi olmaq, büdcəyə gəlir gətirmək;
- ☐ Pasport və viza rejiminə nəzarət etmək;

13 Fritredizmin mahiyyəti nədir?

- ☒ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması
- ☐ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
- ☐ Yerli istehsalata dövlət himayəsi;
- ☐ Xarici investisiyalara dövlət himayəsi;
- ☐ İxracatın liberallaşdırılması;

14 Proteksionizmin mahiyyəti nədir?

- ☐ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması.
- ☒ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
- ☐ Yerli istehsalata dövlət himayəsi;
- ☐ Xarici investisiyalara dövlət himayəsi;
- ☐ İxracatın liberallaşdırılması;

15 Müasir xarici ticarətdə mövcud olan 2 fərqli konsepsiya hansılardır?

- ☐ Akkreditiv – inkasso.
- ☐ İqtisadi tənzimləmə - inzibati tənzimləmə
- ☐ Makroiqtisadiyyat – mikroiqtisadiyyat;
- ☒ Proteksionizm – fritredizm;
- ☐ İdxal – ixrac;

16 Palmir gömrük tarifi nin orijinalı hazırda harada saxlanır?

- ☐ Kadusey.
- ☒ Sankt-Peterburq Dövlət Ermitajı
- ☐ Drezden Qalereyası;;
- ☐ Luvr Muzeyi;
- ☐ İskəndəriyyə kitabxanası;

17 Palmir gömrük tarifi neçənci ildə hazırlanmışdır?

- ☐ 1137
- ☒ 137
- ☐ M.Ö. 137;
- ☐ M.Ö. 237;
- ☐ 237

18 Palmir gömrük tarifi hansı ölkədə hazırlanmışdır?

- ☐ Misir
- ☐ Hindistan

- ☐ Çin;
- ☐ Yunanıstan
- ☒ Suriya

19 İlk dəfə hansı yazılarda mallara və yol məsrəflərinə gömrük rüsumlarının hesablanması qaydaları verilmişdir?

- ☐ Hamurapi qanunları.
- ☐ “Avesta”;
- ☒ “Manu qanunları”;
- ☐ “Artahaşastra”;
- ☐ “Palmir gömrük tarifi”;

20 Gömrük işi barədə ilk məlumatlara hansı yazılı abidədə rast gəlinir?

- ☐ Hamurapi qanunları.
- ☐ “Avesta”;
- ☐ “Manu qanunları”;
- ☒ “Artahaşastra”;
- ☐ “Palmir gömrük tarifi”;

21 Gömrük işi barədə ilk yazılı məlumatlar hansı əsrə aiddir?

- ☐ 1-ci əsr.
- ☐ M.Ö. 2-ci əsr;
- ☒ M.Ö. 2-ci əsr;
- ☐ M.Ö. 4-cü əsr;
- ☐ M.Ö. 1-ci əsr;

22 Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi neçənci ildən qüvvəyə minmişdir?

- ☐ Moskva knyazlığı.
- ☐ Osmanlı dövləti;
- ☐ Kırım xanlığı;
- ☐ Gürcüstan
- ☒ Trabzon çarlığı;

23 18-ci əsr - 19-cu əsrin əvvəllərində Azərbaycanda vergi və rüsumların toplanması ilə məşğul olan vəzifəli şəxs necə adlanırdı?

- ☐ Məmur.
- ☐ Nökər;
- ☐ Əyan
- ☒ Naib;
- ☐ Amir;

24 16-cı – 17-ci əsrlərdə Azərbaycana Avropa və Asiya ölkələrindən idxal olunan əsas mallar aşağıdakılar idi:

- ☒ Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat,ətir
- ☐ Qızıl və gümüş məmulatları, duz, zəfəran, düyü;
- ☐ Xəz və dəri məmulatları, odlu silah, soyuq silah;
- ☐ Balıq, bal, buğda, ət, süd;
- ☐ Parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq maddələri, soyuq silah;

25 16-cı – 17-ci əsrlərdə Azərbaycandan Avropa və Asiya ölkələrinə ixrac olunan əsas mallar aşağıdakılar idi:

- ☒ Parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq maddələri, soyuq silah

- ☐ Xəz və dəri məmulatları, odlu silah, soyuq silah
- ☐ Qızıl və gümüş məmulatları, duz, zəfəran, düyü;
- ☐ Balıq, bal, buğda, ət, süd;
- ☐ Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat,ətir.

26 Hansı Səfəvi hömdarı 1565-ci ildə vilaytlərdən alınan tamğa vergisini ləğv etdi?

- ☐ 2-ci Təhmasib.
- ☐ Uzun Həsən;
- ☐ 1-ci Şah İsmayıl
- ☐ 2-ci Şah İsmayıl;
- ☒ 1-ci Təhmasib;

27 12-ci 13-cü əsrlərdə Dərbənddən Fars körfəzinə, Çin və Hindistandan Avropaya gedən böyük ticarət yolları hansı Azərbaycan şəhərində kəsişirdilər?

- ☒ Təbriz;
- ☐ Şamaxı;
- ☐ Şəki;
- ☐ Bakı;
- ☐ Ərdəbil.

28 Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi neçənci ildən qüvvəyə minmişdir?

- ☐ 1993
- ☐ 1997
- ☐ 2003
- ☐ 2007
- ☒ 2012

29 Uzun Həsənin hazırladığı vergi məəcəlləsi necə adlanırdı?

- ☐ Verginamə
- ☐ Dəhnamə
- ☒ Qanunnamə
- ☐ Kəbusnamə
- ☐ Şahnamə

30 Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə məmur özbaşınalığını məhdudlaşdırmaq, iqtisadi inkişafı təmin etmək və xəzinə gəlirlərini artırmaq məqsədi ilə vergi islahatlarını hansı hökmdar həyata keçirmişdir?

- ☐ Cavad xan.
- ☐ Hüseyn xan;
- ☒ Uzun Həsən
- ☐ Şah İsmayıl
- ☐ 2-ci Təhmasib;

31 Müasir rus dilində mövcud olan tamojnya (gömrük) kəlməsi hansı türk sözündən əmələ gəlmişdir?

- ☐ Tam
- ☒ Tamğa (damğa)
- ☐ Atəş
- ☐ Ataman
- ☐ Dam

32 12-ci 13-cü əsrlərdə Dərbənddən Fars körfəzinə, Çin və Hindistandan Avropaya gedən böyük ticarət yolları hansı Azərbaycan şəhərində kəsişirdilər?

- ☐ Ərdəbil

- ☐ Şamaxı
- ☐ Şəki
- ☐ Bakı
- ☒ Təbriz

33 Mənbələrdə göstərilən məlumatlara görə Azərbaycan ərazisində rəsmi gömrük vergiləri neçənci əsrdən yığılmağa başlamışdır?

- ☐ 12-ci.
- ☐ 8-ci;
- ☒ 9-cu;
- ☐ 10-cu;
- ☐ 11-ci;

34 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Gömrük Komitəsinin strukturunu və maddi-texniki bazasını müəyyənləşdirən qərarı nə zaman qəbul olundu?

- ☐ 20 yanvar 1994;
- ☒ 19 yanvar 1994
- ☐ 12 dekabr 1994.
- ☐ 30 avqust 1994;
- ☐ 23 fevral 1994;

35 Azərbaycan Respublikası Nazirlər Soveti Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında 301 sayılı qərarı neçənci ildə qəbul etdi?

- ☒ 1992
- ☐ 1991
- ☐ 1995
- ☐ 1994
- ☐ 1993

36 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi keçmiş Azərbaycan Respublikasının aşağıdakı idarəsinin bazasında yaradılmışdır:

- ☐ Azərbaycan SSR Dövlət Plan Komitəsi;
- ☐ Azərbaycan SSR Ticarət Nazirliyi;
- ☐ Azərbaycan SSR Statistika İdarəsi.
- ☐ Azərbaycan SSR Elmlər Akademiyası;
- ☒ Azərbaycan SSR Gömrük İdarəsi;

37 . Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı fərmanı nə zaman imzalanmışdır?

- ☒ 30 yanvar 1992
- ☐ 18 oktyabr 1991;
- ☐ 29 noyabr 1991;
- ☐ 31 dekabr 1991;
- ☐ 05 yanvar 1992;

38 Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini nə zaman qazandı?

- ☐ 7 noyabr 1992.
- ☐ 28 may 1992;
- ☐ 20 yanvar 1990;
- ☒ 18 oktyabr 1991;
- ☐ 31 dekabr 1991;

39 Azərbaycan ərazisində Respublika Gömrük İdarəsi ilk dəfə nə zaman yaradılmışdır?

- ☐ 1995
- ☐ 1986;
- ☒ 1989
- ☐ 1991
- ☐ 1993

40 1964-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə qəbul olunmuş yeni gömrük məcəlləsi neçənci ilə qədər qüvvədə olmuşdur?

- ☐ İndiki zaman.
- ☐ 1975
- ☐ 1980
- ☐ 1986
- ☒ 1991

41 SSRİ-də ilk gömrük məcəlləsi nə zaman qəbul olunmuşdur?

- ☒ 1928
- ☐ 1933
- ☐ 1937
- ☐ 1918
- ☐ 1924;

42 Azərbaycan ərazisində Respublika Gömrük İdarəsi ilk dəfə nə zaman yaradılmışdır?

- ☐ 1995.
- ☒ 1989;
- ☐ 1989;
- ☐ 1991;
- ☐ 1986;
- ☐ 1993;

43 Azərbaycan Demokratik Respublikasının elan olunma və süqut etmə tarixləri:

- ☐ 28.04.1920 – 18.10.1991.
- ☐ 28.04. 1918 – 28.05.1920;
- ☒ 28.05. 1918 – 28.04.1920
- ☐ 07.11.1917 – 05.12.1924;
- ☐ 28.05.1918 – 18. 10.1991;

44 Bakı gömrükxanası neçənci ildə Tiflisdəki Qafqaz Gömrük idarəsinin idarəçiliyinə tabe edilmişdir?

- ☐ 1917
- ☒ 1911
- ☐ 1909
- ☐ 1906
- ☐ 1913

45 Bakı gömrüyü neçənci ildən etibarən Bakı anbar gömrükxanası adını almışdır?

- ☐ 1836
- ☐ 1830
- ☐ 1828
- ☐ 1813
- ☒ 1832

46 Rusiya İmperiyası Senatının fərmanı ilə Bakıda ilk gömrük neçənci ildə təsis edilmişdir?

- ☐ 1828

- ☐ 1810
- ☒ 1809
- ☐ 1808;
- ☐ 1811

47 Rusiyanın Azərbaycanı işğalını rəsmiləşdirən Gülüstən və Türkmənçay müqavilələri müvafiq olaraq, hansı illərdə imzalanmışdır?

- ☐ 1840 və 1860.
- ☐ 1813 və 1818;
- ☒ 1813 və 1828;
- ☐ 1823 və 1828;
- ☐ 1812 və 1818;

48 Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi neçənci ildən qüvvəyə minmişdir?

- ☐ 1993
- ☐ 2007
- ☐ 2003
- ☐ 1997
- ☒ 2012

49 Azərbaycan MDB ölkələrinin gömrük ittifaqına neçənci ildə üzv oldu?

- ☐ 1997
- ☒ 1995
- ☐ 1994
- ☐ 1993
- ☐ 1996

50 Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə hansı ildə daxil oldu?

- ☐ 1995
- ☒ 1993
- ☐ 1992
- ☐ 1991
- ☐ 1994

51 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna aşağıdakı bölmələr daxil idi:

- ☒ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, “Azərterminalkompleks” birliyi.
- ☐ Naxçıvan MR Gömrük Komitəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, “Azərterminalkompleks” birliyi;
- ☐ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı;
- ☐ Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 22 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, “Azərterminalkompleks” birliyi;
- ☐ Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana, mərkəzi laboratoriya, avtomobil təsərrüfatı, “Azərterminalkompleks” birliyi;

52 Müasir rus dilində mövcud olan tamojnya (gömrük) kəlməsi hansı türk sözündən əmələ gəlmişdir?

- ☐ Tam;
- ☐ Tamğa (damğa);
- ☐ Ataman;
- ☐ Atəş.
- ☐ Dam;
- ☒ Tamğa (damğa);

53 Gömrük sərhədi necə müəyyənləşdirilir?

- ☐ Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və sərbəst zonaların perimetrləri
- ☐ Sərbəst zonaların perimetrləri
- ☐ ixtisaslaşdırılmış gömrük idarələri;
- ☐ Gömrük ərazisinin hüdudları
- ☐ ərazi gömrük idarələri;
- ☐ Gömrük nəzarət zonalarının perimetrləri
- ☒ Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri

54 Fətəli Xan Xoyski hökuməti nə zaman istefa etdi?

- ☐ 12-ci.
- ☐ 10-cu;
- ☒ 9-cu;
- ☐ 8-ci;
- ☐ 11-ci;

55 Gömrük orqanları və digər dövlət orqanları məlumatların öz aralarında və başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini nə üçün həyata keçirirlər?

- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrin aradan qaldırılması
- ☐ Beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması
- ☒ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması
- ☐ Risklərin azaldılması, xarici ticarətin asanlaşdırılması
- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi

56 Gömrük orqanlarının vahid sisteminə aşağıdakılar daxildir:

- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, gömrük məntəqələri
- ☒ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
- ☐ Ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, gömrük postları
- ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları

57 Azərbaycan Respublikasında gömrük orqanlarının fəaliyyəti hansı prinsiplərə əsaslanır?

- ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq
- ☒ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam
- ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam

58 Azərbaycan Respublikasının gömrük siyasətinin əsas məqsədləri hansılardır?

- ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi
- ☐ Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi

59 Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində neçə nəfərlik nümayəndə heyəti iştirak edib?

- ☐ 90
☐ 60
☒ 70
☐ 80
☐ 50

60 Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində dünyanın neçə ölkəsindən nümayəndə iştirak edib?

- ☒ 26
☐ 24
☐ 18
☐ 20
☐ 22

61 MDB məkanında ilk dəfə Bakıda keçirilmiş olan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyası nə zaman baş tutub?

- ☐ 5 – 8 dekabr 2001;
☒ 5 – 8 dekabr 2000
☐ 5 – 8 dekabr 2003;
☐ 5 – 8 dekabr 2004;
☐ 5 – 8 dekabr 2002;

62 Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində Təhsil və İdarəetmə və təşkil layihələrini reallaşdırır?

- ☐ Tempus
☒ Tasis
☐ Traseka
☐ Erasmus
☐ Mundus

63 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya ya qoşulmuş sayca neçənci ölkədir?

- ☐ 218
☒ 101
☐ 100
☐ 51
☐ 201

64 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya ya hansı ildə qoşulmuşdur?

- ☒ 2001
☐ 1999
☐ 1997
☐ 1995
☐ 2003

65 Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardımı haqqında memorandum neçənci ildə imzalanmışdır?

- ☐ 2003
- ☐ 1999
- ☒ 1997
- ☐ 1995
- ☐ 2001

66 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır:

- ☐ İsrail, Livan, Bolqarıstan, Ukrayna;
- ☐ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya;
- ☐ ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
- ☒ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
- ☐ Argentina, Livan, Bolqarıstan.

67 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı beynəlxalq təşkilatın Maliyyə komitəsinin və Siyasi Şurasının üzvüdür:

- ☐ Müstəqil Dövlətlər Birliyi.
- ☒ Ümumdünya Gömrük Təşkilatı
- ☐ İslam Konfransı Təşkilatı;
- ☐ Birləşmiş Millətlər Təşkilatı;
- ☐ Türkdilli Ölkələrin Parlament Assosiasiyası;

68 Gömrük sistemi nə deməkdir?

- ☐ Gömrük siyasətinin sinonimi.
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının praktiki fəaliyyət formaları;
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının ümumi adı;
- ☐ Gömrük siyasətini həyata keçirən dövlət strukturu;
- ☒ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının və eləcə də, onların praktiki fəaliyyət formalarının ümumi adı

69 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının gömrük orqanlarının:

- ☐ Nizamnaməsi, bayrağı və tanınma nişanları vardır.
- ☐ Tanınma nişanları vardır;
- ☐ Bayrağı vardır;
- ☒ Bayrağı və tanınma nişanları vardır;
- ☐ Nizamnaməsi vardır;

70 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 sayılı qərarı ilə:

- ☐ Şəki şəhərində aksiz gömrük postu yaradılmışdır.
- ☐ DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☐ Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☐ Bakı baş gömrük idarəsinə tabe olmaqla, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
- ☒)DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük postu yaradılmışdır;

71 Azərbaycan Respublikasında gömrük işini həyata keçirən gömrük orqanları

- ☐ Vahid sistem təşkil edən nəzarət-təftiş orqanıdır.

- ☐ Nəzarət-təftiş orqanıdır;
- ☐ Hüquq-mühafizə orqanıdır;
- ☐ Vahid sistemdir;
- ☒ Vahid sistem təşkil edən hüquq-mühafizə orqanıdır

72 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, təbəçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan:

- ☐ Yol-hərəkət qaydalarını nizamlayan yeni normativ aktlar qəbul edə bilər.
- ☒ Öz səlahiyyətləri daxilində normativ aktlar qəbul edə bilər;
- ☐ Normativ aktlar qəbul edə bilməz;
- ☐ Normativ aktlar qəbul edə bilər;
- ☐ Dövlət sərhəddini dəyişə bilər;

73 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsinə görə, bir pəncərə prinsipi nə üçün tətbiq olunur?

- ☒ Mallara nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək
- ☐ Mallara nəzarəti mümkün qədər dəqiqləşdirmək
- ☐ Mallara nəzarəti avtomatlaşdırmaq
- ☐ Mallara nəzarəti asanlaşdırmaq
- ☐ Mallara və nəqliyyat vasitələrinə nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək

74 Azərbaycan Respublikasının gömrük sərhəddi:

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinin həddləri, həmçinin sərbəst zonaların perimetrləridir.
- ☐ Sərbəst zonaların perimetrləridir;
- ☐ Qömrükxana ərazilərinin sərhədləridir;
- ☐ Azərbaycan Respublikasının dövlət sərhəddi ilə eynidir;
- ☐ Xüsusi iqtisadi zonaların perimetrləridir;

75 Azərbaycandakı xüsusi iqtisadi zonaların əraziləri:

- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir
- ☐ Qanunla müəyyən olunmamışdır;

76 Azərbaycandakı sərbəst zonaların əraziləri:

- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir;
- ☐ Qanunla müəyyən olunmamışdır;

77 Gömrük ərazisi nədir?

- ☐ Sərbəst gömrük zonaları.
- ☐ Ölkədə gömrük terminallarının yerləşdiyi ərazilər;
- ☒ Ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi ərazi;
- ☐ Ölkənin dövlət sərhədləri ilə əhatələnmiş ərazi;
- ☐ Gömrükxana;

78 Gömrük müşayiəti nədir?

- ☐ Ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirmələri mərhələsindən sonra gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması.
- ☐ Malların gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;
- ☒ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;
- ☐ Mal, nəqliyyat vasitələri və səmişinlərin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması;

79 Beynəlxalq yükdaşımlar zamanı yolda qarşısıalınmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edilir?

- ☒ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə dəqiq məlumat vermişsə
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə;
- ☐ Yol polisində məlumat vermişsə;
- ☐ Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə;
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa;

80 Gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur?

- ☐ Mallara və pasport-viza rejiminə nəzarət.
- ☐ Pasport-viza rejiminə nəzarət;
- ☐ Nəqliyyat vasitələrinə nəzarət;
- ☐ Mallara nəzarət;
- ☒ Mal və nəqliyyat vasitələrinə nəzarət;

81 Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur;

- ☐ İdxal mallarına nəzarət;
- ☒ İdxal, ixrac və transit mallara nəzarət;
- ☐ İdxal və ixrac mallarına nəzarət;
- ☐ İxrac mallarına nəzarət;
- ☐ İdxal, ixrac, transit və antikvar mallara nəzarət.

82 Müasir nəqliyyat vasitələri hansılardır?

- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmə, konteyner, minik və yük heyvanları.
- ☒ Avtomobil, dəmir yol, hava, su, boru-kəmə;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi;
- ☐ Avtomobil, dəmir yol, aviasiya;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmə, konteyner;

83 Gömrük nəzarətinin növləri:

- ☐ İkitərəfli, çoxtərəfli
- ☐ Birtərəfli, ikitərəfli, çoxtərəfli
- ☒ Birtərəfli, ikitərəfli, birgə
- ☐ Birtərəfli, ikitərəfli, birgə, çoxtərəfli ;
- ☐ Birtərəfli, ikitərəfli;

84 Birtərəfli gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☒ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

85 İkitərəfli gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☒ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

86 Birgə gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
- ☒ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

87 Gömrük nəzarətinin formaları:

- ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hügugi ekspertiza, icazə;
- ☒ Sənədlərin yoxlanması, baxış, müayinə
- ☐ Baxış, müayinə;
- ☐ Sənədlərin yoxlanması, müayinə;
- ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hügugi ekspertiza;

88 Gömrük nəzarətinin metodları aşağıdakılardır: (Doğru olmayanı göstər)

- ☒ Vizual nəzarət.
- ☐ Tam nəzarət;
- ☐ Stasionar nəzarət;
- ☐ Nəqliyyat vasitəsinin hərəkəti zamanı nəzarət;
- ☐ Seçmə nəzarət;

89 Beynəlxalq yükdaşımlar zamanı gömrük nəzarəti prosedurunun başlamağa əsas verən sənəd:

- ☐ Vətəndaşın xarici pasportu.
- ☒ Yük-gömrük bəyannaməsi (YGB);
- ☐ Yük-nəqliyyat qaiməsi (YNQ);
- ☐ İnvoys
- ☐ Alqı-satqı müqaviləsi;

90 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 1-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☒ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

91 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 2-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☒ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

92 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 3-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☒ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

93 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 4-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☐ Gömrük müayinəsi həyata keçirilir.
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☒ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

94 Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 5-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

- ☒ Gömrük müayinəsi həyata keçirilir
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;

95 Yaşıl dəhlizdən keçən sərnişinin baqajı gömrük orqanları tərəfindən:

- ☐ Texniki nəzarət cihazları vasitəsi ilə mütləq yoxlanılır.
- ☐ Yoxlanılmır;
- ☒ Seçmə olaraq yoxlanılır;
- ☐ Mütləq yoxlanılır;
- ☐ Baxış keçirdikdən sonra yoxlanılıb-yoxlanılmayacağı barədə qərar verilir;

96 Sərnişinlərin gömrük nəzarəti zamanı yaşıl və ya qırmızı dəhlizdən keçmək qərarını:

- ☐ “Yaşıl” dəhliz ancaq diplomatik agentlər üçün nəzərdə tutulub.
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsinə nəzarət etdikdən sonra verir;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi verir;
- ☐ Baxış aparan gömrük işçisi verir;
- ☒ Sərnişinin özü verir;

97 Gömrük nəzarəti zonaları:

- ☒ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər ərazilərdir
- ☐ Gömrük orqanları yerləşən ərazilərdir;
- ☐ Gömrük sərhəddi boyu yerləşən ərazilərdir;
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan ərazilərdir;
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən ərazilərdir;

98 Gömrük nəzarəti üçün istifadə olunan sənədlər ən azı neçə il saxlanılmalıdır?

- ☐ 5
- ☒ 3
- ☐ 2

- ☐ 1
☐ 4

99 Avtomobillə yükdaşımalarda gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər:

- ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı.
- ☐ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
- ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, səmişin və baqajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, səmişinlərin və baqajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri
- ☒ Qaimə, yük vərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet)

100 Hava gəmilərində gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər:

- ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı
- ☒ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
- ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, səmişin və baqajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, səmişinlərin və baqajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri;
- ☐ Qaimə, yük vərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet);

101 Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük nəzarəti məqsədi üçün əlavə sənədlər tələb etmək hüququ:

- ☐ Prokurorun müvafiq sanksiyasından sonra yaranır.
- ☐ Yoxdur
- ☒ Var
- ☐ Qanunla müəyyənlənməyib;
- ☐ Məhduddur;

102 Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☒ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

103 Gömrük nəzarəti üçün tələb olunan gömrük sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
- ☒ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
- ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.

104 Gömrük nəzarəti üçün tələb olunan nəqliyyat sənədləri aşağıdakılardır:

- ☒ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;

- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Müqavilə, invoys, TIR-kamet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;

105 Gömrük nəzarəti üçün tələb olunan ticarət sənədləri aşağıdakılardır:

- ☐ Konosament, gaimə, TIR-kamet, CMR, yol-dəşimə cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
- ☐ Müqavilə, invoys, TIR-kamet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☒ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;

106 Gömrük nəzarəti üçün tələb olunan sənədlər aşağıdakı qruplara ayrılır:

- ☒ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
- ☐ Nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri;
- ☐ Ticarət sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;

107 Diplomantik agent xidməti vəzifələrini yerinə yetirərkən, üçüncü ölkə ərazisindən keçirsə:

- ☒ O və onun ailə üzvləri bu ölkədən bütün immunitetləri alırlar;
- ☐ Ölkələr arasındakı müvafiq saziş mövcuddursa, ona uyğun immunitet alır.
- ☐ O heç bir imtiyaza sahib deyil;
- ☐ O tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alır;
- ☐ O və onun ailə üzvləri tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alırlar;

108 Diplomantik poçt açıla və ya yubadıla bilməz, əgər:

- ☒ Diplomantik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirsə;
- ☐ Azərbaycan Respublikasının diplomatik poçtun gətirdiyi və ya gəldiyi ölkə ilə müvafiq sazişi varsa;
- ☐ Diplomantik poçt diplomatik kuryerlə müşayiət olunursa;
- ☐ Diplomantik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirsə və diplomatik kuryerlə müşayiət olunursa;
- ☐ Diplomantik poçt şəffaf valizdə qablaşdırılıbsa.

109 Diplomantik və konsul poçtu:

- ☐ Diplomantik və ya konsul kuryeri ilə müşayiət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən sənəd və mallardır.
- ☐ Diplomantik və ya konsul kuryeri ilə müşayiət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş sənəd və mallardır.
- ☒ Diplomantik və ya konsul kuryeri ilə müşayiət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş, daxilində yalnız rəsmi istifadə üçün nəzərdə tutulan sənəd və mallardır.
- ☐ Diplomantik və ya konsul kuryeri ilə müşayiət olunan mallardır.
- ☐ Diplomantik və ya konsul kuryeri ilə müşayiət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən mallardır.

110 1967-ci il Vyana konvensiyasının 37-ci maddəsinə uyğun olaraq:

- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilə bilər;

- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə və onlarla birlikdə hərəkət edən nümayəndə heyətinə də şamil edilir.
- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilir;
- ☒ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onlarla birlikdə yaşayan ailə üzvlərinə də şamil edilir;
- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə şamil edilmir;

111 Diplomatik agent gömrük sərhədini keçərkən, gömrük nəzarəti nəticəsində gömrük qanunvericiliyinin pozulması faktı aşkar edilərsə, bu barədə gömrük orqanının səlahiyyətli şəxsi tərəfindən protokol əvəzinə xüsusi akt tərtib olunur. Çünki,

- ☐ Akt sadədir və onun tərtib olunması az vaxt aparır.
- ☐ Akt xarici dildə tərtib olunur;
- ☐ Gömrük orqanının səlahiyyətli şəxsi qanun pozuntusu faktını istənən formada rəsmiləşdirə bilər;
- ☐ İstənilən gömrük qanunvericiliyi pozulması halında akt tərtib olunur;
- ☒ Diplomatik agent məhkəmə immunitətinə malik olduğu üçün, gəlidi ölkənin qanunlarına görə protokol vasitəsi ilə hüquqi məsuliyyətə cəlb oluna bilməz

112 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə görə, diplomatik agentin şəxsi baqajı:

- ☐ Diplomatik kuryerlə göndərilməlidir.
- ☐ Gömrük müayinəindən azad edilir;
- ☐ Gömrük müayinəindən azad edilmir;
- ☒ Bir qayda olaraq, gömrük müayinəindən azad edilir, lakin, kifayət qədər əsas varsa, həmin baqaj müayinəyə cəlb oluna bilər;
- ☐ Ölkənin gömrük qanunvericiliyində nəzərdə tutulmuş adi qaydada gömrük müayinəinə cəlb olunur.

113 Xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərkən onlara hansı gömrük güzəştləri tətbiq olunur?

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtiylə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
- ☐ Gömrük nəzarətindən azad edilir;
- ☐ Gömrük nəzarətindən və gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
- ☐ Gömrük güzəştləri nəzərdə tutulmayıb.
- ☐ Onlar, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;

114 1963-ci il Vyana Konvensiyasına görə diplomatik agent termini ilə kimlər adlanır?

- ☒ Diplomatik təmsilçiliyin başçısı və üzvləri
- ☐ Diplomatik heyətin başçısı;
- ☐ Diplomatik dərəcəsi olan diplomatik heyət üzvləri;
- ☐ Diplomatik heyətin bütün üzvləri;
- ☐ Diplomatik heyətin başçısı və onun ailə üzvləri.

115 Diplomatik münasibətlər barədə və universal xarakterli beynəlxalq təşkilatlarda dövlətlərin təmsilçiliyi barədə ən vacib konvensiyalar Vyanada müvafiq olaraq neçənci illərdə imzalanmışlar?

- ☐ 1947, 1975;
- ☐ 1946, 1969.
- ☒ 1963, 1975;
- ☐ 1963, 1969;
- ☐ 1969, 1975;

116 Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131-ci maddəsində göstərilən mallar üçün ən gec neçə gün ərzində həyata keçirilir?

- ☒ 3
- ☐ 1
- ☐ 30
- ☐ 20
- ☐ 10

117 Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması ümumi halda ən gec neçə gün ərzində həyata keçirilir?

- ☐ 3
- ☐ 1
- ☐ 30
- ☐ 20
- ☒ 10

118 Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə aparma zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?

- ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;
- ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
- ☒ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;

119 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 188-ci maddəsinə görə gətirmə zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?

- ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;
- ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
- ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;

120 Gömrük nəzarətindən nələrin keçirilməsi zəruridir?

- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən bütün vətəndaşlar, mallar və nəqliyyat vasitələri.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri;
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
- ☒ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri

121 Şəxsi müayinə tətbiq olunması barədə qərarı qəbul edir:

- ☐ Gömrük idarəsinin rəisi və ya onu əvəz edən şəxs.
- ☐ Gömrük nəzarəti aparan məmur;
- ☐ Gömrük orqanının vəzifəli şəxsləri;
- ☐ Gömrük orqanının rəisi;
- ☒ Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs;

122 Şəxsi müayinə:

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur.
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsində nəzərdə tutulmuş azadətə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur;

- ☒ İnsan hüquq və azadlığı normalarını pozmaq məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur;
- ☐ Tətbiq olunması qanunla qadağandır;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur;

123 Gömrük nəzarəti keçirilərkən, kifayətləmə prinsipi normativ aktlarda öz əksini tapmırsa:

- ☐ Yetərli gömrük nəzarəti forması gömrük idarəsinin rəisi tərəfindən seçilir;
- ☒ Yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir;
- ☐ Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir.
- ☐ Gömrük idarəsinin rəisi tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir
- ☐ Belə mallar gömrük sərhəddində müsadirə olunur;

124 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük nəzarətinin müəyyən formalarından azad etmə:

- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
- ☐ Gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirilir;
- ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir;
- ☐ Nəzərdə tutulmayıb;

125 Gömrük yoxlamasından azad olunmuş şəxslərin gömrük sərhəddindən buraxılması zamanı gömrük nəzarəti bu şəxslərin:

- ☒ Heç bir gömrük nəzarəti keçirilmir.
- ☐ Vizual nəzarəti vasitəsi ilə həyata keçirilir.
- ☐ Şəxsi müayinəsi ilə məhdudlaşır;
- ☐ Sənədlərinin yoxlanılması ilə məhduddur;
- ☐ Baqajlarına gömrük baxışından ibarətdir;

126 Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yoxlamasından azaddır:

- ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajları;
- ☐ Azərbaycan Respublikasının Prezidentinin şəxsi baqajı;
- ☒ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları.
- ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli məclisinin deputatlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları;
- ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən nümayəndə heyətinin şəxsi baqajları;

127 Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☒ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

128 Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda

- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
- ☒ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

129 Xüsusi gömrük prosedurlarına hansılar aiddir?

- ☐ Sərbəst zona və xüsusi istifadə
- ☐ Tranzit və emal
- ☒ Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
- ☐ Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
- ☐ Tranzit, saxlanc, sərbəst zona və emal

130 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir?

- ☐ Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
- ☒ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
- ☐ Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
- ☐ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
- ☐ Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri

131 Təkrar ixrac nə zaman bəyan olunur?

- ☐ Gətirilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasından ən çox 6 ay öncə.
- ☒ Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarəkən;
- ☐ Mallar xarici ölkənin gömrük ərazisində olarkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisində olarkən;

132 İxrac zamanı vergidən azad etmələr hansı əsasla qüvvəyə minir?

- ☒ Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
- ☐ Azərbaycan Respublikasının gömrük qanunvericiliyi;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin sərəncamı.
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sərəncamı;
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı;

133 Mallar Azərbaycan Respublikasının sərbəst zonaları ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya Azərbaycan Respublikasının hüddudlarından kənara aparılarkən:

- ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
- ☐ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir;
- ☒ Malın mənşəyindən asılı olaraq gömrük rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir
- ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur;
- ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;

134 Xarici mallar Azərbaycan Respublikasının sərbəst zonalarına gətirilməsi və ya onların sərbəst zonalarda yerləşdirilməsi zamanı:

- ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
- ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
- ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur.
- ☒ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir
- ☐ Gömrük rüsumları ödənilir, digər məhdudiyyətlər qoyulmur;

135 Azərbaycan Respublikasının sərbəst zonalarında hansı fəaliyyət növlərinə icazə verilir?

- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya fəaliyyətinə.
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların idxalına və ixracına;
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal və kommersiya fəaliyyətinə;
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların topdan satışı fəaliyyətinə;
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal fəaliyyətinə;

136 Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☒ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

137 Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir?

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☒ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

138 Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir?

- ☐ Daşıyıcının.
- ☐ Dövlətin;
- ☒ Mal sahibinin;
- ☐ İxracatçının;
- ☐ İdxalatçının;

139 Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir?

- ☒ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

140 Mallar Azərbaycan Respublikasının sərbəst zonalarında hansı müddətlərdə yerləşdirilə bilər?

- ☒ Qeyri-məhdud.
- ☐ 2 il;
- ☐ 1 il;
- ☐ 6 ay;
- ☐ 3 il;

141 Malların müvəqqəti idxal (ixrac) müddətləri, bir qayda olaraq, aşağıdakı zamanla məhdudlaşır:

- ☐ Qeyri-məhdud

- ☐ 2 il;
- ☐ 1 il;
- ☐ 6 ay;
- ☒ 3 il;

142 Xaricdə emal xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☒ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

143 Daxildə emal proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☒ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

144 Son istifadə xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☒ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

145 Müvəqqəti idxal proseduru altında hansı mallar yerləşdirilir?

- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
- ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
- ☒ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
- ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar

146 Sərbəst zonanın sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri:

- ☐ Gömrük orqanlarının nəzarəti altında olmur
- ☐ Gömrük orqanlarının nəzarətindən azad olur
- ☒ Gömrük orqanlarının nəzarəti altında olur
- ☐ Polis tərəfindən qorunur
- ☐ Gömrük orqanlarının nəzarəti altında olur

147 Gömrük ərazisində sərbəst zonanı kim yarada və ləğv edə bilər?

- ☒ Müvafiq icra hakimiyyəti orqanı
- ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri
- ☐ Azərbaycan Respublikasının şəxsləri
- ☐ Müvafiq icra hakimiyyəti orqanının lisenziyası əsasında Azərbaycan Respublikasının şəxsləri

148 Sərbəst zona nədir?

- ☐ Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☒ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi
- ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi

149 Gömrük anbarı xüsusi gömrük proseduru nədir?

- ☒ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

150 Saxlanma xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☒ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

151 Daxili tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
- ☒ Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

152 Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
- ☒ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

153 Tranzit xüsusi gömrük proseduru nədir?

- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☒ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

154 Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar?

- ☐ Xüsusi mallar
☒ Daxili mallar
☐ İxrac malları
☐ İdxal malları
☐ Transzit mallar

155 Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
☐ Ticarət siyasəti tədbirlərinin tətbiqini
☒ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini
☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini

156 Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir:

- ☐ Bütün cavablar doğrudur
☐ İcazə verilmir
☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda
☒ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq
☐ Doğru cavab yoxdur

157 Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına:

- ☐ Doğru cavab yoxdur
☐ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir
☐ İcazə verir
☐ İcazə vermir
☒ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir

158 Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş:

- ☒ Gömrük rüsumları və vergilər qaytarılır
☐ Gömrük rüsumları qaytarılır
☐ Gömrük rüsumları və vergilər qaytarılmır
☐ Gömrük yığımları qaytarılır
☐ Vergilər qaytarılır

159 YGB-nin 23-cü grafasında (Valyuta məzənnəsi) hansı məlumat olmalıdır?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
☐ Hesablaşmaların aparıldığı valyutanın müqavilə bağlanmış tarixdə Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;
☒ Gömrük rəsmiləşdirmələri aparılan tarixdə malın faktura dəyərini ifadə edən valyutanın Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;
☐ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;

160 YGB-nin 22-ci qrafasında (Valyuta və malların ümumi dəyəri) hansı məlumatlar olmalıdır?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərfləri işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☒ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;

161 Hesablaşma üsulunun üç rəqəmli kodunda 003 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizing.
- ☐ Akkreditiv;
- ☒ Malın dəyəri sonra ödəniləcək;
- ☐ Malın dəyəri öncədən ödənilib;
- ☐ Barter;

162 Hesablaşma üsulunun üç rəqəmli kodunda 002 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizing.
- ☒ Akkreditiv;
- ☐ Malın dəyəri sonra ödəniləcək;
- ☐ Malın dəyəri öncədən ödənilib;
- ☐ Barter;

163 Hesablaşma üsulunun üç rəqəmli kodunda 001 işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur?

- ☐ Lizing.
- ☐ Akkreditiv;
- ☐ Malın dəyəri sonra ödəniləcək;
- ☒ Malın dəyəri öncədən ödənilib;
- ☐ Barter;

164 YGB-nin 20-ci qrafasında (Göndərmə şərtləri) hansı məlumat olur?

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☒ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hərfləri işarə edilmiş qısa adı, hesablaşma üsulunun üç rəqəmli kodu;
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu;

165 YGB-nin 16-ci qrafasında (Mənşə ölkəsi) hansı məlumat olur?

- ☐ Göndərən ölkənin adı.
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
- ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;

166 YGB-nin 15-ci qrafasında (Göndərən ölkə) hansı məlumat olur?

- ☐ Göndərən ölkənin adı.
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
- ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;

167 YGB-nin 9-cu grafasında (Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs) hansı məlumatlar bildirilir?

- ☒ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, hər ikisinə, Vergilər Nazirliyi tərəfindən verilmiş vega ödəyicisinin uçot nömrəsi.
- ☐ Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;
- ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;

168 Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs hansı əməliyyatları həyata keçirir?

- ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicilərin sənədləri təyin olunan gömrük dərəcəsini müəyyən edir.
- ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicilərin sənədləri təyin olunan faktura dərəcəsini müəyyən edir;
- ☒ Ödənişsiz əsasda sövdələşmələr zamanı və qanunla müəyyən olunmuş digər hallarda gömrük rəsmiləşdirmələri üçün kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicilərin sənədləri əsasında malların gömrük dərəcəsini müəyyən edir;
- ☐ Ödənişsiz əsasda və oxşar sövdələşmələr zamanı gömrük rəsmiləşdirmələri üçün malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicilərin sənədləri təyin olunan faktura dərəcəsini müəyyən edir;
- ☐ Ödənişsiz əsasda malların faktura dərəcəsini müəyyən edir;

169 YGB-nin 8-ci grafasında (Mal alan) hansı məlumat olmalıdır?

- ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı, mal alan ölkənin dünya ölkələrinin təsnifatına uyğun qısa adı.
- ☐ Mal alan ölkənin adı;
- ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının, hüquqi şəxslərin adı;
- ☒ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı;
- ☐ Mal alan ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun ölkənin qısa adı;

170 YGB-nin 3-cü grafasında (əlavə vərəqlər) hansı məlumat olur?

- ☐ Əlavə vərəqlərin ümumi sayı göstərilir.
- ☒ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;
- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;
- ☐ Əlavə vərəqlərin sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir;
- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafada bu barədə müvafiq qeyd olunur;

171 Mal göndərən hüquqi şəxsdirsə YGB-nin 2-ci grafasında (Göndərən) hansı məlumat olmalıdır?

- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi.
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☒ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;

172 Mal göndərən fiziki şəxsdirsə YGB-nin 2-ci qrafasında (Göndərən) hansı məlumat olmalıdır?

- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan.
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan;
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı; Şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☒ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
- ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi.

173 Bir YGB-də ən çox neçə adda mal bəyan edilə bilər?

- ☐ 200.
- ☐ 50;
- ☐ 10;
- ☐ 1;
- ☒ 100;

174 Dəyər göstəriciləri neçə işarədən çox olarsa YGB-nin müvafiq qrafasının əllə doldurulmasına icazə verilir?

- ☐ 15.
- ☒ 9;
- ☐ 6;
- ☐ 3;
- ☐ 12;

175 YGB hansı üsulla doldurulur?

- ☒ Çap makinasında və ya kompyuterdə.
- ☐ Çap makinasında;
- ☐ Yazı hərfləri ilə, əllə;
- ☐ Çap hərfləri ilə, əllə;
- ☐ Kompyuterdə;

176 Doldurulmuş YGB-nin nüsxələri necə bölüşdürülür?

- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir.
- ☒ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir, 4-cü nüsxə deklaranta verilir;
- ☐ 1-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 2-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
- ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir;

177 Yük gömrük bəyannaməsi (YGB) dəsti neçə nüsxə olmalıdır?

- ☒ 5.
- ☐ 3;
- ☐ 2;
- ☐ 1;

☐ 4;

178 Dərhal çıxarılması mümkün olmayan qadağan olunmuş malların müvəqqəti saxlanc anbarlarında maksimum saxlanma müddəti neçə gündür?

- ☐ 30.
☐ 5;
☒ 3;
☐ 1;
☐ 10;

179 Hansı hallarda malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilə bilər?

- ☒ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mədəniyyətinin, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq.
☐ Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından;
☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mədəniyyətinin, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin qorunması baxımından;
☐ Dövlət təhlükəsizliyinin qorunması baxımından;
☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mədəniyyətinin, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeinin qorunması baxımından;

180 Sərnəşinin bəyannamə təqdim etmədən yaşıl dəhlizdən keçməsi nə cür başa düşülür?

- ☐ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi.
☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
☒ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
☐ Vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi;

181 Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) malları və nəqliyyat vasitələrini bəyan etmənin sadələşdirilmiş qaydasını müəyyən edə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
☒ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
☐ Mallara müvəqqəti saxlanc anbarlarında baxış keçirilirsə;

182 Azərbaycan Respublikası gömrük orqanı müəyyən müddət ərzində bir dövrü bəyannamə verilməsinə icazə verə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
☒ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
☐ Mallara müvəqqəti saxlanc anbarlarında baxış keçirilirsə;

183 Azərbaycan Respublikası gömrük orqanı müəyyən olunmuş qaydada müvəqqəti və ya natamam bəyannamə verilməsinə icazə verə bilər:

- ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.

- ☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
- ☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
- ☒ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
- ☐ Mallara müvəqqəti saxlanc anbarlarında baxış keçirilsə;

184 Mallar və onları daşıyan nəqliyyat vasitələrinin bəyannaməsi onların gömrük orqanına təqdim edildiyi tarixdən sonra ən gec neçə günə verilməlidir?

- ☐ 30.
- ☐ 5;
- ☐ 3;
- ☐ 1;
- ☒ 10;

185 Dəniz, çay və hava gəmiləri harada və kimə bəyan edilir?

- ☒ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☐ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;

186 Mallar və dəniz, çay və hava gəmiləri istisna edilməklə, nəqliyyat vasitələri harada və kimə bəyan edilir?

- ☐ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☒ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;

187 Deklarant kimdir?

- ☒ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs və ya təmsil etdiyi şəxsin tapşırığı ilə bu funksiyaları yerinə yetirən gömrük brokeri;
- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən gömrük brokeri.
- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisə;
- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs;

188 Mallar və nəqliyyat vasitələri hansı hallarda bəyan edilir?

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən hallarda;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən;
- ☐ Aid olduğu gömrük rejimi dəyişdirilən, və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;

189 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə kimlər gömrük daşıyıcısı ola bilər?

- ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr.
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs olan müəssisələr;

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;

190 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə daşıyıcı kimdir?

- ☐ Gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük brokeri.
- ☒ Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
- ☐ Nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Keçirilən malların faktiki sahibi;

191 Hansı mal qruplarının Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və ya beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan deyil?

- ☐ Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı.
- ☐ Qiymətli ağac cinsləri (goz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağac), aparılmasına və ya gətirilməsinə Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ayrı-ayrı obyektləri, Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları, xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
- ☒ Alkoqollu içkilər, tütün məmulatları, qiymətli metaliardan və qiymətli daşlardan hazırlanmış zinət əşyaları;
- ☐ Yivli odlı silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, əlaqə pozğunluğunu, zorakılığı və terrorizmi təbliğ və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici və partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
- ☐ Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

192 YGB-nin 48-ci grafasında (Ödənişlərə möhlət) hansı məlumatlar olur?

- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☒ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;

193 YGB-nin 47-ci grafasında (Gömrük rüsumları və yığımlarının hesablanması) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☒ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

194 YGB-nin 46-cı grafasında (Statistik dəyər) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☒ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

195 YGB-nin 44-cü qrafasında (əlavə məlumat/təqdim olunan sənədlər) hansı məlumatlar olur?

- ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;
- ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
- ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
- ☒ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
- ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;

196 YGB-nin 45-ci qrafasında (Gömrük dəyəri) hansı məlumat olmalıdır?

- ☒ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

197 YGB-nin 39-cu qrafasında (Kvota) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☒ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

198 YGB-nin 38-ci qrafasında (Netto çəki) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☒ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

199 YGB-nin 36-cı qrafasında (Preferensiya) hansı məlumat olmalıdır?

- ☒ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
- ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;

200 YGB-nin 35-ci qrafasında (Brutto çəki) hansı məlumat olmalıdır?

- ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
- ☒ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;

201 Netto, brutto, tara çəkili nədir?

- ☐ Brutto - malın xalis çəkisi, netto - qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir.
- ☐ Tara - malın xalis çəkisi, - netto qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☐ Brutto - malın xalis çəkisi, tara - qabın çəkisi, – netto malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☐ Netto - malın xalis çəkisi, - brutto qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
- ☒ Netto - malın xalis çəkisi, tara - qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;

202 YGB-nin 33-ci grafasında (Malın kodu) hansı məlumat olmalıdır?

- ☒ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm;
- ☐ Valyuta nəzarəti sənədinin nöməsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesabının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;

203 İkirəqəmli kodun önündə yazılan 2 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;
- ☒ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Xaici kreditlər hesabına göndəriş;
- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

204 İkirəqəmli kodun önündə yazılan 1 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Dövlət kreditləri hesabına göndəriş;
- ☐ Kommersiya kreditləri hesabına göndəriş;
- ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
- ☒ Xaici kreditlər hesabına göndəriş;

205 YGB-nin 24-cü grafasında (Sövdələşmənin xaraktei) hansı məlumatlar olmalıdır?

- ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☒ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm.
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
- ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;

206 YGB-nin 28-ci grafasında (Maliyyə və bank məlumatları) hansı məlumatlar olmalıdır?

- ☐ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
- ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm;

- ☒ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaltılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;

207 İkirəqəmli kodun önündə yazılan 7 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☒ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
☐ Kommersiya kreditləri hesabına göndəriş;
☐ Dövlət kreditləri hesabına göndəriş;
☐ Xaici kreditlər hesabına göndəriş;
☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

208 İkirəqəmli kodun önündə yazılan 4 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
☐ Kommersiya kreditləri hesabına göndəriş;
☐ Dövlət kreditləri hesabına göndəriş;
☐ Xaici kreditlər hesabına göndəriş;
☒ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

209 İkirəqəmli kodun önündə yazılan 3 rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur?

- ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
☒ Kommersiya kreditləri hesabına göndəriş;
☐ Dövlət kreditləri hesabına göndəriş;
☐ Xaici kreditlər hesabına göndəriş;
☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

210 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla kimlər malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum edilə bilməz?

- ☒ Heç kim.
☐ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri;
☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri;
☐ Diplomatik agentlər;
☐ Xarici hüquqi şəxslər;

211 Gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququnu kimlər ala bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış mütəxəssislər.
☐ Müvafiq ali təhsil almış mütəxəssislər;
☐ Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq iş götürülmüş Azərbaycan Respublikasının istənilən vətəndaşı;
☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər;
☐ Azərbaycan Respublikasının gömrük orqanlarında işləyən mütəxəssislər;

212 Gömrük brokerinin vəzifələri və məsuliyyəti:

- ☐ Gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.
☐ Gömrük nəzarəti həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
☒ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;

- ☐ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
- ☐ Gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;

213 Gömrük brokerinin hüquqları:

- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq.
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
- ☒ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

214 Azərbaycan Respublikasında gömrük brokeri kim ola bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki və ya hüquqi şəxslər.
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki şəxslər;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış fiziki şəxslər;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış hüquqi şəxs olan müəssisələr;

215 Ümumi halda müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanılmasının maksimum müddəti nə qədərdir?

- ☐ 2 il.
- ☐ 6 ay;
- ☒ 2 ay;
- ☐ 1 ay;
- ☐ 1 il;

216 Müvəqqəti saxlanc anbarını kim təsis edə bilər?

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan və xarici hüquqi və fiziki şəxsləri.
- ☒ Azərbaycan Respublikasının gömrük orqanları və Azərbaycan şəxsləri;
- ☐ Azərbaycan şəxsləri;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının məsuliyyətli şəxsləri;

217 Müvəqqəti saxlanc harada həyata keçirilir?

- ☐ Sərbəst anbarlarda.
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində;
- ☐ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda;
- ☒ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının ərazisində;

218 Mallar və nəqliyyat vasitələri hansı şərtlərdə müvəqqəti saxlanca verilir?

- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək;

- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək;
- ☒ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında.

219 Hansı hallarda qısa bəyannamə verilmir?

- ☐ Gömrük güzəştləri verilən malların gömrük rəsmiləşdirilməsi zamanı.
- ☐ Əgər mallar təqdim etmə ilə eyni vaxtda müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☒ Əgər mallar təqdim etmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☐ Tranzit malların gömrük rəsmiləşdirilməsi zamanı;
- ☐ Tez xarab olan malların gömrük rəsmiləşdirilməsi zamanı;

220 Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək:

- ☐ Heç bir rəsmiləşdirilmə aparılmır.
- ☐ Qısa bəyannamə tətbiq edilmir;
- ☒ Qısa bəyannamə tətbiq edilə bilər;
- ☐ Qısa bəyannamə tətbiq edilir;
- ☐ Sərbəst anbar rejimi tətbiq edilir;

221 İlk əməliyyatlar zamanı tədbirlər hansı ardıcılıqla həyata keçirilir?

- ☒ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısızalmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir.
- ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısızalmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
- ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısızalmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir;

222 Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərin məcəmsu necə adlanır?

- ☐ Bəyanetmə.
- ☐ Hazırlıq əməliyyatları;
- ☐ İbtidai əməliyyatlar;
- ☒ İlk əməliyyatlar;
- ☐ Müvəqqəti saxlanma;

223 Gəmi sahibinin qanuni maraqlarını təmin etmək məqsədi ilə, yolda və ya dayanacaq zamanı gəmidə baş vermiş fəvqəladə hallar barədə gəmi kapitanının notarius tərəfindən təsdiq olunmuş ərizəsi necə adlanır?

- ☐ Kapitan manifesti.
- ☐ Kapitan protokolu;
- ☒ Dəniz protesti;
- ☐ Gəmi aktı;
- ☐ Dəniz aktı;

224 Yoxlama (arbitraj)probu nədir?

- ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddədir;
- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☐ Malın orta hissəsindən götürülən probdur;
- ☒ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;

225 Birləşmiş (orta) prob nədir?

- ☒ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☐ Malın orta hissəsindən götürülən probdur;
- ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;

226 Birdəfəlik (nöqtəvi) prob nədir?

- ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
- ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
- ☐ Malın orta hissəsindən götürülən probdur;
- ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
- ☒ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;

227 Problar necə təsnifatlandırılır?

- ☐ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta), yoxlama və arbitraj problemləri.
- ☐ Birdəfəlik, nöqtəvi, və yoxlama problemləri;
- ☐ Birdəfəlik (nöqtəvi), və yoxlama (arbitraj) problemləri;
- ☒ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta) və yoxlama (arbitraj) problemləri;
- ☐ Birdəfəlik, nöqtəvi, birləşmiş, orta və yoxlama (arbitraj) problemləri;

228 Gömrük rəsdmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük orqanları:

- ☐ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq və onları müsadirə etmək hüququna malikdir.
- ☐ Mallardan prob götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan prob və nümunələr götürmək hüququna malikdir;
- ☒ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

229 Hansı mallara gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası tətbiq olunur?

- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar.
- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☒ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar;

230 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini kim müəyyən edir?

- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi.
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi;
- ☐ Azərbaycan Respublikasının Prezidenti;

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəaları;
- ☒ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

231 Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt:

- ☒ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda;
- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda.
- ☐ Gömrük məntəqələrinin xüsusi ofis texnikası ilə təmin olunmuş məkanında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☐ Gömrük məntəqələrində və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;

232 Azərbaycan Respublikasının gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən sənədlər hansı xarici dildə ola bilər?

- ☒ Gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
- ☐ İngilis
- ☐ Türk;
- ☐ İngilis, türk və ya rus dillərinin birində;
- ☐ Fransız;

233 Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır?

- ☐ Azərbaycan dilində və ya gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
- ☐ Azərbaycan, ingilis, türk və ya rus dillərinin birində;
- ☒ Azərbaycan
- ☐ İngilis
- ☐ Türk

234 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi nədir?

- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;
- ☐ Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;
- ☐ İdxal, ixrac və tranzit məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.
- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;
- ☐ Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;

235 Azərbaycan Respublikasının gömrük sərhəddindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər yanacaq keçirə bilərlər?

- ☐ Avtomobilin bakında, 40 litr;
- ☒ Avtomobilin bakında, texniki pasportla nəzərdə tutulmuş miqdarda
- ☐ Avtomobilin bakında, 60 litr;
- ☐ Avtomobilin bakında, 50 litr;
- ☐ Avtomobilin bakında, 30 litr;

236 Azərbaycan Respublikasının gömrük sərhəddindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər siqaret keçirə bilərlər?

- ☒ 3 blok.
- ☐ 2 blok;

- ☐ 20 ədəd;
- ☐ 200 ədəd;
- ☐ 1 blok;

237 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal:

- ☒ Azərbaycan Respublikasının baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.
- ☐ Keçirilə bilməz;
- ☐ Bəyan olunmaqla keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

238 Azərbaycanda daimi yaşayan, bir ildən çox xarici ölkədə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirə bilərlər?

- ☐ Dəyəri 5 000 ABŞ dolları;
- ☐ Dəyəri 1 000 ABŞ dolları;
- ☐ Dəyəri 30 000 ABŞ dolları.
- ☐ Dəyəri 20 000 ABŞ dolları;
- ☒ Dəyəri 10 000 ABŞ dolları;

239 İki ildən çox xarici ölkədə yaşamış, daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və ya Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslərə, özü gömrük sərhədindən keçərkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirməyə icazə verilir?

- ☐ Dəyəri 30 000 ABŞ dolları.
- ☐ Dəyəri 1 000 ABŞ dolları;
- ☐ Dəyəri 5 000 ABŞ dolları;
- ☐ Dəyəri 10 000 ABŞ dolları;
- ☒ Dəyəri 20 000 ABŞ dolları;

240 Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsində tətbiq olunan miqdar və dəyər məhdudiyyətlərini kim müəyyən edir?

- ☒ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

241 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə görə fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının Gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsi şərtlərini kim müəyyən edir?

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

242 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər alkohollu içki keçirə bilirlər?

- ☐ 0,5 litr;
- ☐ 5 litr.
- ☒ 3 litr;
- ☐ 2 litr;
- ☐ 1 litr;

243 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
- ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
- ☒ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
- ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;

244 Özləri ilə birlikdə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

- ☐ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
- ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
- ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
- ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
- ☒ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;

245 Kompensasiya rüsumları nədir?

- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☒ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

246 Antidempinq rüsumları nədir?

- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☒ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

247 Xüsusi rüsumlar nədir?

- ☒ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

248 Gömrük Tarifi Haqqında Qanunun 6-cə maddəsinə görə, xüsusi növ rüsumlar hansılardır?

- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları;
- ☒ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar;
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları;
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları;

249 Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir?

- ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
- ☒ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
- ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar;
- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;

250 Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☒ Advalor və spesifik üsulla hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

251 əgər: GRs - spesifik üsulla hesablanan gömrük rüsumunun qiyməti, MM – malın miqdar ölçüsü, GRD – gömrük rüsumunun dərəcəsi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

- ☐ $GDs = MM : GRD \times Mm/e \times Mv/m.$
- ☐ $GDs = MM : GRD;$
- ☒ $GDs = MM \times GRD ;$
- ☐ $GRs = GD \times GRF : 100;$
- ☐ $GDs = MM \times GRD : Mm/e \times Mv/m;$

252 Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
- ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

253 əgər: GRa - advalor üsulla hesablanan gömrük rüsumunun qiyməti, GD – malın gömrük dəyəri, GRF – gömrük rüsumunun faizi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

- ☐ $GDa = GRF : GD \times 100.$
- ☐ $GDa = GD \times 100 : GRF;$
- ☐ $GDa = GD : GRF \times 100;$
- ☒ $GRa = GD \times GRF : 100;$

☐ $GDa = GRF \times 100 : GD;$

254 Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;
- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;

255 Azərbaycan Respublikası Gömrük Tarifi Hhaqqında Qanunun4-cü maddəsinə görə, Azərbaycan Respublikasında gömrük rüsumlarının hesablanması hansı üsullarla həyata keçirilir?

- ☐ Proporsional və spesifik.
- ☐ Majoritar və proporsional;
- ☒ Advalor, spesifik və kombinə;
- ☐ Advalor və spesifik;
- ☐ Advalor, proporsional və kombinə;

256 Sadalananlardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi metodu deyil:

- ☐ Geyri-tarif;
- ☒ Siyasi;
- ☐ İnzibati;
- ☐ İqtisadi;
- ☐ Tarif;

257 Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi hansı məqsədlərlə həyata keçirilir?

- ☐ Dünya iqtisadi sistemində daha səmərəli integrasiya və yerli istehsalın stimullaşdırılması.
- ☐ Dünya iqtisadi sistemində daha səmərəli integrasiya;
- ☒ Ölkənin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması;
- ☐ Dövlət təhlükəsizliyinin təmin olunması;
- ☐ Yerli istehsalın stimullaşdırılması;

258 Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?

- ☐ Kommunizm.
- ☒ Fiskal siyasət.
- ☐ Proteksionist siyasət;
- ☐ Fritreydizm;
- ☐ Merkantilizm;

259 Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır?

- ☒ Proteksionist və fiskal.
- ☐ Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət;
- ☐ Yerli istehsalın stimullaşdırılması;
- ☐ Dünya iqtisadi sistemində daha səmərəli integrasiya;
- ☐ Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması;

260 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada dərman vasitələri:

- ☐ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi olduqda keçirilə bilər.
- ☐ Bəyan olunmaqla keçirilə bilər;
- ☒ Yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda keçirilə bilər;

- ☐ Keçirilə bilməz;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

261 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ov silahları və onların sursatları:

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər.
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
- ☐ Bəyan olunmaqla keçirilə bilər;
- ☐ Keçirilə bilməz;
- ☒ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

262 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır?

- ☒ 0,7 ABŞ dollarının ekvivalenti.
- ☐ 0,4 EKÜ;
- ☐ 0,7 manat;
- ☐ 0,4 manat;
- ☐ 0,4 ABŞ dollarının ekvivalenti;

263 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır?

- ☐ 0,7 ABŞ dollarının ekvivalenti.
- ☐ 0,4 EKÜ;
- ☐ 0,7 manat;
- ☐ 0,4 manat;
- ☒ 0,4 ABŞ dollarının ekvivalenti;

264 Xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət və hökumətlərarası beynəlxalq təşkilatlarda neçə təqvim ilindən çox işləmiş şəxslər Azərbaycana gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsinə gömrük ödənişlərini ödəmədən keçirə bilər?

- ☐ 3.
- ☐ 2;
- ☐ 1,5;
- ☒ 1;
- ☐ 2,5;

265 Xarici ölkələrdə neçə təqvim ilindən çox yaşamış fiziki şəxslər daimi yaşayış məqsədi ilə Azərbaycana köçüb gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsinə gömrük ödənişlərini ödəmədən keçirə bilər?

- ☐ 3.
- ☒ 2;
- ☐ 1,5;
- ☐ 1;
- ☐ 2,5;

266 Fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş və güzəştli qaydada tətbiq olunması ilə gətirilə bilər?

- ☐ Təyinatından asılı olmayaraq, XİF MN-nın 8703 mal qrupuna aid edilən.

- ☐ Təyinatından asılı olmayaraq;
- ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan;
- ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulan;
- ☒ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi təyinatlı minik avtomobilləri;

267 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər balıq kürüsü keçirə bilirlər?

- ☐ kilogram.
- ☐ 450 gram;
- ☐ 200 gram;
- ☐ 100 gram;
- ☒ 600 gram;

268 Azərbaycan Respublikası TIR (BYD) konvensiyasına neçənci ildə qoşulmuşdur?

- ☒ 1998
- ☐ 1975
- ☐ 1948
- ☐ 1933;
- ☐ 1982

269 Beynəlxalq Yük Daşımaları (BYD, TIR) konvensiyası neçənci ildə imzalanmışdır?

- ☐ 1998.
- ☒ 1975;
- ☐ 1948;
- ☐ 1933;
- ☐ 1982;

270 Gömrük dəyəri nədir?

- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
- ☒ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

271 Faktura dəyəri nədir?

- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;
- ☒ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

272 Gömrük rəsmiləşdirilmələri üçün malların təsnifatı necə adlanır?

- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi (AR GM).
- ☐ Gömrük statistikas;
- ☐ Gömrük tarifləri məəcəlləsi
- ☒ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN);
- ☐ Tariflər və Ticarət Barədə Baş Səzış (GATT);

273 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə vergilər nədir?

- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyalara verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər.
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☒ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

274 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rüsumları nədir?

- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyalara verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər.
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☒ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

275 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük ödənişləri nədir?

- ☒ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyalara verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər.
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

276 CİF şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☒ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Öz anbarında;
- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Gəmi bortunda sərbəst;

277 FOB şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☒ Gəmi bortunda sərbəst;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Öz anbarında;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

278 FCA şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Gəmi bortunda sərbəst;
- ☒ Daşıyıcının yanında sərbəst;
- ☐ Öz anbarında;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

279 EXW şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır?

- ☐ Sərhədə qədər daşıyaraq.
- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☒ Öz anbarında;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);

280 İnkoterms nədir?

- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;
- ☐ Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;
- ☒ Beynəlxalq ticarətdə malların gömdərlmə şərtlərini izah edən terminlər sistemi;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;

281 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi.
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti.
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.
- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.
- ☐ Azərbaycan Respublikasının Prezidenti.

282 Azərbaycan Respublikasının gömrük tarifi nədir?

- ☐ Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.
- ☐ Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

283 Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal zamanı əDV-dən azad olunan mallar hansı qruplara aiddir?

- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;
- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; - Digər mallar.
- ☐ -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

284 Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal gömrük rüsumlarından azad olunan mallar hansı qruplara aiddir?

- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

- ☐ -Lizing müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilən elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Lizing müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizing müqaviləsinin obyektı olan əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

285 əgər, ΔDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, A – aksiz miqdarı, ΔDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ΔDV -nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizli mallara əlavə dəyər vergisi necə hesablanır?

- ☐ $\Delta DV = GD + R + A : \Delta DVF$
- ☐ $\Delta DV = (GD + R + A) : \Delta DVF \times 100.$
- ☒ $\Delta DV = (GD + R + A) \times \Delta DVF : 100.$
- ☐ $\Delta DV = (GD + R + A) \times \Delta DVF.$
- ☐ $\Delta DV = GD \times \Delta DVF : 100 + R + A.$

286 Azərbaycan Respublikasına idxal olunan İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
- ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,5 manat.
- ☐ Gömrük dəyərindən 15%.
- ☐ Gömrük dəyərindən - 12,5 %.

287 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☒ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat.
- ☐ 1 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
- ☐ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 4 manat.
- ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

288 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 2 manat.
- ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☒ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

289 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 3000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ 100 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
- ☒ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.

290 Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 2000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,3 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,25 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,1 manat.

- ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,15 manat.
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,2 manat.

291 Azərbaycan Respublikasına idxal olunan viski, rom, taffiya, cin, araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 0,5 Manat.
- ☒ hər litrinə 6 ABŞ dolları.
- ☐ hər litrinə 8 Avro.
- ☐ hər litrinə 5 Avro.
- ☐ hər litrinə 5 Manat.

292 Azərbaycan Respublikasına idxal olunan təbii üzüm şərabları və vermutlara aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 5 Manat.
- ☐ hər litrinə 6 ABŞ dolları.
- ☐ hər litrinə 5 ABŞ dolları .
- ☒ hər litrinə 2,5 ABŞ dolları.
- ☐ hər litrinə 1 ABŞ dolları.

293 Azərbaycan Respublikasına idxal olunan denaturasiya olunmamış etil spirti və səməni pivəsinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 0,8ABŞ dolları.
- ☐ hər litrinə 0,5 ABŞ dolları.
- ☒ hər litrinə 1 ABŞ dolları.
- ☐ hər litrinə 1 Avro.
- ☐ hər litrinə 0,5 Manat.

294 Azərbaycan Respublikasının qanunvericiliyinə görə hansı mallar aksizli mallar qrupuna aid edirlər?

- ☐ - içməli spirt və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
- ☒ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;
- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;- neft məhsulları;
- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - bütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);

295 əgər, əDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, əDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan əDV-nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizsiz mallara əlavə dəyər vergisi necə hesablanır?

- ☒ $\text{əDV} = (\text{GD} + \text{R}) \times \text{əDVF} : 100.$
- ☐ $\text{əDV} = (\text{GD} + \text{R}) \times \text{əDVF}.$
- ☐ $\text{əDV} = (\text{GD} + \text{R}) : \text{əDVF} \times 100.$
- ☐ $\text{əDV} = \text{GD} \times \text{əDVF} : 100 + \text{R}.$
- ☐ $\text{əDV} = \text{GD} + \text{R} : \text{əDVF}$

296 TIR proseduralarına əməl olunmaqla daşınan mallar tranzit gömrükxanalarında azad edirlər:

- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;
- ☒ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, bir qayda olaraq, gömrük müayinəsindən;

- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan, gömrük müayinəsindən;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, bir qayda olaraq, gömrük müayinəsindən.
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR komet) rəsmiləşdirilməsi üçün yığımlardan;

297 Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri:

- ☐ Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
- ☒ Gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☐ Gömrük rüsumlarından gismən azad edirlər;

298 Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ İstehsal və kommersiya təyinatı olan mallar.
- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☐ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☒ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;

299 Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar:

- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
- ☒ Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☐ Gömrük rüsumlarından azad edirlər;
- ☐ rüsumlarından

300 Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar.
- ☐ Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☒ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
- ☐ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☐ Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

301 Gəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☒ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;
- ☐ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
- ☐ Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərş vəsaitləri.
- ☐ Məktəblər üçün pulsuz dərş vəsaitləri;
- ☐ Məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;

302 Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;
- ☒ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları.
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

303 Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər?

- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;
- ☒ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;
- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;

304 Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür?

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;

305 Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur?

- ☐ Kombinə gömrük rüsumu.
- ☒ Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;
- ☐ Gömrük tarifinin iki misli;
- ☐ Advalor gömrük rüsumu;
- ☐ Spesifik gömrük rüsumu;

306 Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər?

- ☐ Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☐ Kifayət qədər əsas olarsa.
- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
- ☒ Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

307 Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır?

- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.
- ☒ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafehləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.
- ☐ Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.

308 Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşə sertifikatını kim və nə zaman verir?

- ☐ İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.
- ☒ Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

309 Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır?

- ☒ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər gəndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.
- ☐ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;
- ☐ Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.
- ☐ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.
- ☐ Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər gəndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

310 Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır?

- ☐ Onun ərazisində istehsal edilmiş məhsullar;
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.

- ☒ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.

311 Malın mənşə ölkəsi nədir?

- ☐ “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.
- ☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.
- ☐ Malın ixrac olunduğu ölkə.
- ☒ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.
- ☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

312 Gömrük dəyərinin müəyyən edilməsi üçün ehtiyat üsul nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☒ Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsini əsaslandırırlarsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

313 Gömrük dəyərinin müəyyən edilməsi üçün dəyər toplanması üsulu nədir?

- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

314 Gömrük dəyərinin müəyyən edilməsi üçün dəyər çıxılması üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

315 Gömrük dəyərinin müəyyən edilməsi üçün eynicinsli malların sövdələşmə qiyməti üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

316 Gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti üsulu nədir?

- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

317 Gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu nədir?

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
- ☒ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

318 Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur?

- ☐ Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.

- ☐ Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.
- ☐ Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.
- ☐ Hər biri ardıcıl olaraq tətbiq edilir.
- ☒ Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

319 Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?

- ☐ Dəyərin toplanması.
- ☒ Gətirilən malların sövdələşmə qiyməti ilə.
- ☐ Eyni malların sövdələşmə qiyməti ilə.
- ☐ Eynicinsli malların sövdələşmə qiyməti ilə.
- ☐ Dəyərin çıxılması.

320 Azərbaycan Respublikasının Gömrük Tarifi haqqında Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir?

- ☒ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;
- ☐ 1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;

321 Malların gömrük dəyərini kim və nə zaman hesablayır?

- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarıldıqda müəyyən edilir.
- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
- ☒ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
- ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
- ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.

322 Malların gömrük dəyəri hansı məqsədlə hesablanır?

- ☒ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.
- ☐ Gömrük ödənişlərini hesablamaq.
- ☐ Gömrük ödənişlərini hesablanmaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.
- ☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.
- ☐ Gömrük statistikasını aparmaq.

323 Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük rüsumlarından azad edirlər?

- ☒ Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
- ☐ Komandaların hazırlığı ilə bağlı gətirilərkən;
- ☐ Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;
- ☐ Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
- ☐ Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.

324 Əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir?

- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;
- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;
- ☒ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılanda;
- ☐ Qazandığı vəsait;
- ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;

325 Tarif preferensiyaları nədir?

- ☐ Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması;
- ☒ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;

326 Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir?

- ☒ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
- ☐ Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;
- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;
- ☐ Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;
- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;

327 Gömrük güzəştləri nədir?

- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə.
- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;
- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;
- ☒ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;
- ☐ Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;

328 Azərbaycan Respublikasının gömrük ərazisi hüduqlarında gömrük güzəştləri hansı mallara verilir?

- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;
- ☒ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;
- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;
- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
- ☐ Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.

329 Valyuta nəzarətinin məqsədi nədir?

- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;

330 Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☒ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;

331 əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
- ☒ 50 000 ABŞ dolları ekvivalentinədək;

332 Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər?

- ☒ məhdudiyyət qoyulmadan.
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 2 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 50 000 ABŞ dolları ekvivalentinədək;

333 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur?

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
- ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;

334 Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır?

- ☐ nəzarətdən çıxarılmır.
- ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

335 Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK):

- ☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ UK reyestrinə salınır;

- ☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

336 Kreditə ixrac əməliyyatları nədir?

- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
- ☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüddudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

337 Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

- ☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

338 Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur?

- ☐ 180
- ☒ 90
- ☐ 60
- ☐ 30
- ☐ 120

339 Barter əməliyyatları nədir?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüddudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

340 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır?

- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənsə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənsə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənsə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənsə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

341 Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüddurlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

342 İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir?

- ☐ Müvəkkil bank və gömrük orqanı.
- ☐ Benefisiar;
- ☐ Müvəkkil bank;
- ☐ Gömrük orqanları;
- ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;

343 İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir?

- ☒ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

344 Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.

345 Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☒ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);

346 İlkin nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;
- ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
- ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;

347 İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır:

- ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
- ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət
- ☐ 1. İlkin nəzarət 2. Bitkin sənədli nəzarət.
- ☒ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.

348 İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir?

- ☐ Benefisiar.
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;
- ☒ Azərbaycan Respublikasının müvəkkil bankları;

349 Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır?

- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

- ☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

350 Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nəğd şəkildə çıxara bilirlər?

- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
☒ 2 000 ABŞ dolları ekvivalenti;
☐ məhdudiyyət qoyulmadan.
☐ 50 000 ABŞ dolları ekvivalenti;
☐ 10 000 ABŞ dolları ekvivalenti;

351 Lisenziyalaşdırma nədir?

- ☐ İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri.
☒ İdxal və ixrac müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
☐ İxrac müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

352 Kvotalaşdırma nədir?

- ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
☐ İdxalına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
☒ İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
☐ İdxalına icazə verilmiş malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

353 İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

- ☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması.
☐ lisenziyalaşdırma və kvotalaşdırma;
☐ ixracın məhdudlaşdırılması, əlavə gömrük sənədləri və əməliyyatları;
☒ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması, inhisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları;
☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma;

354 İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar;
☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri;
☐ idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri.
☒ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
☐ müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;

355 Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir?

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;
☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

356 İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir?

- ☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi.
☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
☐ Qadağan xarakterli tədbirlər kompleksi;
☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

357 AR XİF MN neçə rəqəmli kod sisteminə malikdir?

- ☐ 12.
☒ 10;
☐ 9;
☐ 8;
☐ 11;

358 Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir?

- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyalı) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
☒ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
☐ təsnifat sistemləri və kodlaşdırılmadır.

359 Malların statistika nomenklaturası nə deməkdir?

- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
☒ malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
☐ mal mövqeləri, submövqeləri (subpozisiyalı) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

360 Malların gömrük-tarif nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
☐ mal mövqeləri, submövqeləri (subpozisiyalı) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
☒ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

361 Malların harmonik sisteminin təsviri və kodlaşdırılması nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
- ☒ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

362 Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya hansı terminləri müəyyənləşdirmişdir?

- ☐ malların gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası.
- ☒ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
- ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;

363 Malların kodlaşdırılmasının əsas məqsədi nədir?

- ☒ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması və xarici ticarətin mal strukturunun öyrənilməsi.
- ☐ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması;
- ☐ xarici ticarətin mal strukturunun öyrənilməsi;
- ☐ gömrük orqanlarında intizamın artırılması;
- ☐ xarici ticarətin mal strukturunun yaxşılaşdırılması;

364 Gömrük işlərində istifadə olunan mal nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sisteminə ayrılmış malların nömrəsi;
- ☐ malların toplu siyahısı;
- ☐ təsnifat sisteminə ayrılmış malların siyahısı;
- ☒ təsnifat sisteminə ayrılmış malların toplu siyahısı;
- ☐ təsnifat sisteminə ayrılmış malların sıra nömrəsi.

365 Nomenklatura latınca nə deməkdir?

- ☒ siyahı, adların cədvəli;
- ☐ adların cədvəli;
- ☐ sıra nömrəsi.
- ☐ siyahı;
- ☐ nömrə;

366 Statistik məlumatların hansı formaları var?

- ☒ təcili, aylıq, rüblük, illik.
- ☐ aylıq, rüblük, illik;
- ☐ təcili, aylıq, illik;
- ☐ təcili, aylıq, rüblük;
- ☐ təcili, rüblük, illik;

367 Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının metodologiyası hansı sənədlə təsdiq edilmişdir?

- ☐ NK-nın 15.02.1999-cu il tarixli 011 sayılı sərəncamı.
- ☐ Dövlət Statistika İdarəsinin sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;

- ☐ MM 15.02.1999-cu il tarixli 011 sayılı qərarı;
- ☒ DGK sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;
- ☐ DGK sədrinin 15.02.2009-cu il tarixli 011 sayılı əmri;

368 Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

- ☐ Yük gömrük bəyannamələri, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
- ☒ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri;
- ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları;

369 Xarici ticarətin gömrük statistikasını hansı məqsədlərlə aparılır?

- ☒ İdxal və ixrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;
- ☐ İdxal və ixrac olunan malların sayının və dəyərinin hesabatı;
- ☐ İdxal və ixrac olunan malların coğrafi istiqamətinin hesabatı;
- ☐ İdxal olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;
- ☐ İxrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı.

370 Gömrük qaydalarının pozulmasına hansı qanunazidd hərəkətlər və ya hərəkətsizliklər aiddir?

- ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə, gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar pozuntular;
- ☒ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı, onlara gömrük nəzarəti ilə əlaqədar, bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
- ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı pozuntular;

371 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin birinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma necə cəzalandırılır?

- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Minimum əmək haqqı məbləğinin min mislinə iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

372 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin dördüncü hissəsinə görə, qaçaqmalçılıq əməlləri mütəşəkkil dəstə tərəfindən törədildikdə hansı cəza tədbiri tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislinə iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☒ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

373 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin ikinci hissəsinə görə qaçaqmalçılıq törətmiş şəxsə hansı cəza tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

374 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinə görə, Qaçqmalçılıq (kontrabanda) nədir?

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli malların keçirilməsi;
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

375 Kontrabanda sözünün mənası nədir?

- ☐ Kontrabas ifaçılarının ansamblı.
- ☒ İtalyanca “contro” - “əks” və “bando” - “hökumət qərarları” deməkdir;
- ☐ İtalyanca “contro” - “əks” və “bando” - “cinayətkar qrup” deməkdir;
- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “hökumət qərarları” deməkdir;
- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “cinayətkar qrup” deməkdir;

376 Gömrük işi sahəsində əməliyyat-axtarış fəaliyyətinə aid olan hansı vəzifələr bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilir?

- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması; - naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
- ☒ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
- ☐ Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
- ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması;

377 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin üçüncü hissəsinə görə qaçaqmalçılıq əməlləri təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə hansı cəza növü tətbiq olunur?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

378 Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı üçün təhlükə törənəndə onların hansı xüsusi vasitələr tətbiq etmələrinə icazə verilir?

- ☒ Əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr odlu silah və s.;

- ☐ Rezin dəyənəklər, gözyaşardıcı maddələr və odlu silah;
- ☐ Əl qandalları, rezin dəyənəklər və gözyaşardıcı maddələr;
- ☐ Əl qandalları və rezin dəyənəklər;
- ☐ Gözyaşardıcı maddələr odlu silah və s.;

379 Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hansı texniki və başqa vasitələrdən istifadə edə bilər?

- ☒ informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən.
- ☐ Video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;
- ☐ Video və səsyazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ İnformasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ İnformasiya sistemlərindən, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;

380 əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar nə zaman aşkarlana bilər?

- ☐ Əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda.
- ☒ Yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☐ Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☐ Yalnız həmin şəxslərin yazılı razılığı ilə;
- ☐ Həmin şəxslərin yazılı razılığı, əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;

381 Gömrük orqanları hansı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır?

- ☐ Qaçqınçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması, yol hərəkət qaydalarının pozulması.
- ☒ Qaçqınçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma;
- ☐ Qaçqınçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi;
- ☐ Qaçqınçılıq;
- ☐ Qaçqınçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması;

382 AR-in İnzibati Xətalər Məcəlləsinin 277-ci maddəsinə görə gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi hallarında hüquqi və fiziki şəxslərə hansı cəza tədbiri tətbiq edilir?

- ☒ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

383 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında hüquqi şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☒ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

384 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında vəzifəli şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☒ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

385 AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında fiziki şəxslər hansı miqdarda cərimə edilir?

- ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
- ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
- ☒ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

386 Gömrük ödənişlərinin ödənilməsindən yayınma əmlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə:

- ☐ Cinayət məsuliyyəti yüngülləşdirilir;
- ☐ İnzibati məsuliyyətə cəlb olunur;
- ☒ Cinayət məsuliyyətindən azad olunur;
- ☐ Cinayət məsuliyyətindən azad olunmur;
- ☐ Cinayət məsuliyyətindən qismən azad olunur;

387 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə külli miqdar dedikdə nə başa düşülür?

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
- ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

388 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə xeyli miqdar dedikdə nə başa düşülür?

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
- ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

389 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin ikinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlləri təkrar və ya külli miqdarda törədilsə hansı cəza tədbiri tətbiq olunur?

- ☒ Minimum əmək haqqının iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə.
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

390 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq necə cəzalandırılır?

- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

391 Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və nəzarətinin avtomatlaşdırılması sistemi hansı məqsədlə yaradılmışdır?

- ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
- ☐ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
- ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.
- ☒ Qaçqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;
- ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;

392 Giriş gömrük orqanından göndərilmiş, lakin nəzarətdən çıxarılmayan yüklər haqqında hansı orqan tərəfindən tədbirlər görülür?

- ☒ Qaçqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsi tərəfindən;
- ☐ Qaçqmalçılıq şöbəsi tərəfindən;
- ☐ Polis şöbəsi tərəfindən.
- ☐ Məhkəmə tərəfindən;
- ☐ Prokurorluq tərəfindən;

393 Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar nə zaman nəzarətdən çıxarılır?

- ☐ Nəzarətdən çıxarılmır.
- ☐ Gömrük nəzarətinin bitməsi ilə;
- ☐ Dövlət Gömrük Komitəsinin icazəsi ilə;
- ☐ Gömrükxana rəisinin sərəncamı ilə;
- ☒ Təyinat gömrük orqanından yükün gəlməsi haqqında məlumat alındıqdan sonra;

394 Nəqliyyat vasitələri haqqında giriş gömrük orqanında məlumat bazasına daxil olunmuş məlumat hara göndərilir?

- ☐ Poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə.
- ☐ Poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☐ Telefonoqram vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☒ Elektron poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
- ☐ Elektron poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə;

395 Çatdırma proqram təminatı hansı məqsədlə hazırlanmışdır?

- ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.
- ☒ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
- ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
- ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;
- ☐ Qaçqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;

396 İnformasiya köşklərində hansı məlumatlar yerləşdirilib?

- ☐ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər və tarif dərəcələri;
- ☐ Mal nomenklaturası;
- ☐ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər;
- ☐ Tarif dərəcələri;
- ☒ Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri.

397 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qlobal Korporativ Şəbəkəsi hansı gömrük orqanlarını əhatə edir?

- ☐ Xəzər Dənizində Fövqəladə Hallar İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını.
- ☐ Bütün gömrük orqanlarını;
- ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsini və Bakı Baş Gömrük İdarəsini;
- ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi daxil olmaqla bütün gömrük orqanlarını;
- ☒ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını;

398 Gömrük orqanlarının idarəetmə səviyyələri hansılardır?

- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrük postları;
- ☐ -gömrükxanalar; -gömrük postları;
- ☒ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları;
- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar;
- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları; - gömrük orqanlarının əməkdaşları.

399 İdarəetmədə mərkəzləşdirmə nədir?

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;
- ☒ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.

400 İdarəetmədə səriştəlilik nədir?

- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☒ İdarəedicilərin hazırlıq səviyyəsi;

401 İdarəetmədə koordinasiya nədir?

- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☒ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;

402 İdarəetmədə səlahiyyətlərin ötürülməsi nədir?

- ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
- ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

- ☒ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
- ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;

403 İdarəetmənin effektivliyini təmin edən amillər hansılardır?

- ☒ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, sərəştətlilik, mərkəzləşdirmə.
- ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya;
- ☐ Sərəştətlilik, mərkəzləşdirmə;
- ☐ Koordinasiya, sərəştətlilik;
- ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, mərkəzləşdirmə;

404 İdarəetmədə çeviklik prinsipi nədir?

- ☒ Təşkilatın xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və ona uyğunlaşmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

405 İdarəetmədə sabitlik prinsipi nədir?

- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☒ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

406 İdarə oluna bilmə prinsipi nədir?

- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☒ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

407 İdarəetmədə müəyyənlik prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☒ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

408 İdarəetmədə aydınlıq prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☒ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

409 İdarəetmədə qənaətcillik prinsipi nədir?

- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
- ☒ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

410 Gömrük orqanları idarəetmə sistemi hansı prinsiplərlə formalaşır?

- ☒ Qənaətcillik, aydınlıq, müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;
- ☐ Qənaətcillik, sabitlik, çeviklik;
- ☐ Müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;
- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik,;
- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik, sabitlik, çeviklik.

411 Gömrük ekspertizasının obyektlərinə aiddir

- ☐ gömrük sərhəddini keçən turistlər
- ☐ ancaq qaçaqmalçılıq obyektləri
- ☐ ancaq gömrük sərhəddini keçən mallar və əşyalar
- ☒ maddiləşmiş informasiya mənbələri
- ☐ ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər

412 Gömrük ekspertizası xüsusi elmi-təcrübi tədqiqatdır

- ☐ nəzarət xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq statistik xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq hüquq mühafizə xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq fiskal xarakterli məsələləri həll etmək üçün
- ☒ müxtəlif gömrük məsələlərini həll etmək üçün

413 əmtəəşünaslıq ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☒ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

414 İdentifikasiya ekspertizası üçün aparılır

- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini
- ☒ iki obyekt arasındakı oxşarlıqlarda müəyyən etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

415 Ekspert profilaktikasıüzrə fəaliyyətdir

- ☐ kriminal təhlükəli mal mövqelərinin ola biləcəyini proqnozlaşdırmaq
- ☐ qiymətli daş-qaşların, əntiq malların, muzey eksponatlarının diaqnostikası
- ☐ hadisələrin formalaşma mexanizmi və ardıcılığı
- ☒ gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması
- ☐ obyektlərin indentifikasiyası

416 Gömrük ekspertizasının predmetinə hansılar aiddir

- ☐ malların təsnifatı
- ☒ gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurunun konkret faktları
- ☐ gömrük nəzarəti obyektlərinin təyinatını müəyyən etmək
- ☐ malların bazar qiyməti

- ☐ malların gömrük dəyəri

417 Malın mənşə ölkəsinin təyini ekspertizası üçün aparılır

- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
☒ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək

418 Perspektiv tələblər dedikdə başa düşülür-

- ☐ malın təyinatına uyğunluğu
☐ malın təyinatı uyğunluğu, istifadəyə yararlılığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
☒ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
☐ satışda olan mallara verilən tələblərdir
☐ malların istehlak zamanı təhlükəsizliyidir

419 Ümumi tələblər dedikdə başa düşülür -

- ☐ ancaq malların təhlükəsizliyi
☐ satışda olan mallara verilən tələblər
☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
☒ malın təyinatı uyğunluğu, istifadəyə yararlılığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
☐ ancaq malın təyinatı uyğunluğu

420 Ekspertiza subyektlərinə aiddir

- ☐ malların ayrı-ayrı xüsusiyyətləri
☐ malın istehlak xassələri
☒ ixtisaslaşmış mütəxəssislər
☐ maddiləşmiş informasiya mənbələri
☐ sənədlər və məlumatlar

421 Malın təyinat xassəsi

- ☐ məmulatın istismar prosesində insan orqanizminə müvafiq olmasıdır
☐ malın qabaqcadan müəyyən olunmuş müddətə istehlak və saxlanma zamanının öz funksiyasını saxlaya bilmə qabiliyyətidir
☐ malın fasiləsiz işləmə qabiliyyətidir
☐ istehlakçının sağlamlığı üçün əmtəələrin təhlükəsiz olması xassəsidir
☒ malların fizioloji və sosial tələbatları ödəyə bilmək qabiliyyətidir

422 Ekspertiza tapşırıqları

- ☐ keyfiyyət göstəriciləridir
☐ sənədlərdə göstərilən məlumatlardır
☐ mallar və əşyaların keyfiyyətinin tədqiqidir
☐ malların istehlak xassələridir
☒ dəqiq ifadə olunmuş işin məqsədidir

423 Məhsulun keyfiyyəti

- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsi
☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur
☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsi
☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsi

424 Texnoloji ekspertiza üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☒ malın emal gömrük rejimi və gömrük nəzarəti altında yerləşdirmə imkanını təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mal mövqeyini və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

425 Təsnifat ekspertizası üçün aparılır

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☒ təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

426 Materialşünaslıq ekspertizası üçün aparılır

- ☐ təqdim edilmiş malın mövqe və submövqeyini təyin etmək
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
- ☒ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək

427 Cari tələblər dedikdə nə başa düşülür

- ☐ ancaq malın təyinatı uyğunluğu
- ☒ cari dövrdə satışa daxil olan mallara verilən tələblər
- ☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☐ malın təyinatı uyğunluğunu, istifadəyə yararlılığını, insan üçün zərərsizliyi və digər tələblər
- ☐ ancaq malın müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı, etibarlılığı

428 Mallardan prob və nümunələr kim tərəfindən götürülə bilər

- ☐ nəzarət funksiyasını yerinə yetirən digər dövlət orqanları tərəfindən
- ☐ deklarant tərəfindən
- ☒ gömrük orqanları tərəfindən və onların icazəsi ilə
- ☐ daşıyıcı tərəfindən
- ☐ ekspertlər tərəfindən

429 Mal nümunəsi nədir

- ☐ bütün tədqiqat obyekti ilə eyni olmayan mal nümunəsinin optimal vahididir
- ☐ laboratoriya analizi üçün lazım olan mal miqdarı
- ☒ bütün partiya ilə eyni olan məhsul vahidi
- ☐ bütün partiya ilə eyni olan məhsul vahidi
- ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

430 Emalın material balansı hansı düsturla hesablanır

- ☐ $X=M+T+İ$
- ☒ $X=M-T-İ$
- ☐ $X=M+T-İ$
- ☐ $X=M-T+İ$
- ☐ $X=M+T$

431 Azərbaycan malları dedikdə nə başa düşülür

- ☒ mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar
- ☐ mənşə ölkəsi Azərbaycan Respublikası olan mallar

- ☐ idxal malları
- ☐ ixrac malları
- ☐ sərbəst dövriyyə üçün buraxılmış mallar

432 Malların identifikasiyası dedikdə-

- ☐ çoxsaylı obyektlər arasında fərq soruşulur
- ☒ iki obyekt arasında oxşarlığın müəyyən edilməsi başa düşülür
- ☐ iki obyekt arasında fərqi müəyyən edilməsi başa düşülür
- ☐ iki obyekt arasındakı münasibət başa düşülür
- ☐ üç obyekt arasındakı fərqi müəyyənləşdirilməsi başa düşülür

433 Gömrük sərhəddindən keçirilən mallara hansı rüsumlar tətbiq edilir?

- ☐ Qeydiyyat rüsumları
- ☐ Daşınma rüsumları
- ☐ Torpaqbasdı rüsumu
- ☐ Dövlət rüsumu
- ☒ Gömrük rüsumları

434 Embarqo nə deməkdir?

- ☐ İqtisadi tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə rüsumların tətbiqi deməkdir.
- ☒ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, malların idxal və ixracına qadağa qoymaq deməkdir
- ☐ Malların idxalın qismən məhdudlaşdırılması deməkdir
- ☐ Tarif məhdudiyyətlərinin bir növü olub malların ixracının limitləşdirilməsi deməkdir
- ☐ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə sənə və əməliyyatların tələb edilməsi deməkdir

435 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?

- ☐ Dövlət rüsumu, gömrük haqqı
- ☐ Rüsum, yığım
- ☐ Rüsum, ƏDV, aksiz, yol vergisi, yığım
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Gömrük rüsumu, aksiz, yol vergisi

436 Gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər hansılardır?

- ☐ Rüsum, ƏDV
- ☐ ƏDV, yığım
- ☒ Aksiz, yol vergisi, ƏDV
- ☐ Aksiz, ƏDV
- ☐ Gömrük haqları, dövlət rüsumu

437 Gömrük rüsumları tətbiq edilir:

- ☐ topdan satılan mallara;
- ☒ gömrük sərhəddən keçirilən mallara;
- ☐ tranzit mallara
- ☐ müvəqqəti idxal rejimində yerləşdirilən mallara
- ☐ əmtəə birjasında satılan mallara;

438 İqtisadi qeyri-tarif məhdudiyyətlərinə aid deyil:

- ☐ Valyuta – tənzimlənmə tədbirləri
- ☐ İdxal depozitləri
- ☐ Müxtəlif vergi və yığımlar
- ☒ Embarqo
- ☐ Xüsusi növ rüsumlar

439 Fiskal funksiya nədir?

- ☒ Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsi
- ☐ Azad bazar prinsipinə əsaslanma
- ☐ Milli istehsalın xarici rəqabətdən qorunması
- ☐ Ölkələr arasında olan maneələrin aradan qaldırılması
- ☐ Milli istehsalın dəstəklənməsi

440 Gömrük ödənişlərini seçin: 1. Gömrük rüsumları 2. əlavə Dəyər Vergisi 3. Aksizlər 4. Gömrük yığımları 5. Məlumatlandırmaya görə haqq 6. Yol vergisi 7. Dövlət rüsumu 8. İlk qərarların qəbuluna görə haqq 9. Gömrük hərraclarında iştiraka görə haqq

- ☒ 1,2,3,4,6,7,9
- ☐ 1,2,3
- ☐ 3,4,5,6
- ☐ 1,5,6,8,9
- ☐ 1,2,6,9,8

441 Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir?

- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
- ☐ Həyata keçirilən iqtisadi siyasət
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☐ Miqrasiya prosesləri
- ☐ Global proseslər

442 Gömrük orqanları tərəfindən alınan vergi hansıdır?

- ☐ Dövlət rüsumu
- ☐ Gömrük müşayiətinə görə yığım
- ☐ Torpaq vergisi
- ☒ Aksiz
- ☐ Mənfəət vergisi

443 Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər?

- ☐ ƏDV, yol vergisi
- ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
- ☐ Malların saxlancına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım

444 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilərlər:

- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
- ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
- ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi
- ☐ cəlb olunmurlar
- ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi

445 Gömrük rüsumlarının iqtisadi roluna aid deyil:

- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☒ Rəqibləri müəyyən güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiq vasitəsi kimi geniş istifadə olunur
- ☐ Daxili bazarın tənzimlənməsi vasitəsi kimi istifadə olunur
- ☐ Çox zaman satışı zəif olan malların müdafiəsi üçün istifadə olunur
- ☐ Xarici əmtəənin daxili bazarda satışı zamanı qiyməti qaldıran alətdir

446 Gömrük rüsumlarının digər vergilərdən fərqi:

- ☒ Mal gömrük sərhəddindən keçdiyi zaman alınır
- ☐ Mütləq məcburi ödəmədir
- ☐ Ölkənin bütün ərazisində eyni tətbiq olunur
- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☐ Milli iqtisadiyyatın stimulyatorlarıdır

447 Gömrük rüsumunun xüsusiyyətlərinə aiddir:

- ☐ Vergi xassəli olmaması;
- ☐ Büdcədən kənar fondlara daxil edilməsi;
- ☐ Gömrük fəaliyyətinin təşili xərclərinin qarşılığı olaraq alınması
- ☐ Ölkənin bütün ərazisində müxtəlif cür tətbiq olunması;
- ☒ Vergi xassəli olması;

448 Xarici İqtisadi Fəaliyyətin tənzimlənməsində əsasən hansı iqtisadi siyasət alətindən istifadə olunur?

- ☐ Dövlət rüsumu
- ☐ Aksiz vergisi
- ☒ Gömrük rüsumu
- ☐ Əlavə Dəyər Vergisi
- ☐ Torpaq vergisi

449 Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilmir?

- ☒ Torpaq vergisi
- ☐ Aksizlər
- ☐ Dövlət rüsumu
- ☐ Yol vergisi
- ☐ ƏDV

450 Mənşəyinə görə rüsumların növləri:

- ☐ Daimi, dəyişkən, qarışıq
- ☒ Avtonom, konvension, preferensial
- ☐ Nominal, səmərəli
- ☐ Sabit, köməkçi
- ☐ İdxal, ixrac, tranzit

451 Aşağıdakı fikirlərdən hansı doğrudur? 1. Gömrük rüsumu sərhədboyu dövriyyəyə şamil edilmir. 2. Gömrük rüsumu məcburi xarakter daşıyır. 3. Gömrük rüsumu göstərilən xidmətin əvəzidir. 4. Gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə tutulmamışdır. 5. Gömrük rüsumu dövlət hakimiyyət məcburiyyəti ilə təmin edilir.

- ☐ 1,4
- ☐ 5,2,1
- ☐ 3,4
- ☒ 4,5
- ☐ 1,2,3

452 Mürəkkəb tarif:

- ☐ rüsum dərəcəsini gömrük orqanları müəyyən edir.
- ☐ Rüsum dərəcələri 3 dəfə artırılan tariftir;
- ☐ Rüsum dərəcələri 2 dəfə artırılan tariftir;
- ☐ 0 rüsum dərəcəsi tətbiq edilən tariftir.
- ☒ çoxsütunlu tariftir

453 Sadə tarif:

- ☒ Mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur
- ☐ İKT üzvü olan ölkələrin mallarına tətbiq olunur
- ☐ MDB istehsalı mallara tətbiq olunur
- ☐ ƏTR müqaviləsi olan ölkələrdən gələn mallara tətbiq olunur.
- ☐ Yerli istehsal mallarına tətbiq olunur

454 Sadə tarif:

- ☐ Kənd təsərrüfatı mallarına tətbiq edilir;
- ☒ Bir sütunludur;
- ☐ Rüsum dərəcələrinin aşağı həddi göstərilən tarifdir
- ☐ İki sütunludur.
- ☐ İyirminci əsrin əvvəllərində tətbiq edilən tariflərdir.

455 Gömrük tarifinin tipi:

- ☒ Sadə, mürəkkəb
- ☐ Qarışıq, 3 sütunlu
- ☐ Adı, yüksək,
- ☐ Razılaşdırılmış, konvension
- ☐ Minimal, birtərəfli

456 Gömrük tarifi:

- ☐ Gömrük ödənişlərinin məcmusudur
- ☐ Gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük yığımıdır.
- ☐ Vergilər Nazirliyi tərəfindən hazırlanan rüsumlar toplusudur
- ☒ XİF MN a uyğun rüsum dərəcələrinin əks olduğu cədvəldir
- ☐ ÜTT – nin milli hökumətlər üçün tövsiyə etdiyi rüsum dərəcələridir

457 Gömrük tarifinin əsas məqsədləri sırasına daxil deyil:

- ☐ Valyuta sərvətlərinin ölkə ərazisinə gətirilməsi və çıxarılması üzrə səmərəli nəzarəti təşkil etmək
- ☐ Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək
- ☐ Ölkə iqtisadiyyatını xarici rəqabətdən qorumaq
- ☐ Ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə inteqrasiyasına şərait yaratmaq
- ☒ İxracın əmtəə strukturunu səmərəliləşdirmək

458 Sadə tarif dedikdə nə başa düşülür?

- ☐ Müəyyən mal qrupuna daxil olan əmtəələrə iki gömrük dərəcəsi tətbiq olunur
- ☒ Hər mal üçün bir gömrük dərəcəsi nəzərdə tutur ki, hansı ki, mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunur
- ☐ Bütün mallara eyni gömrük rüsumu tətbiq olunur.
- ☐ Mənşə ölkəsindən asılı olaraq mallara iki və ya daha çox rüsum dərəcəsi tətbiq olunur.
- ☐ Hər mal üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edir.

459 Alınma qaydasına görə gömrük tarifnin növləri:

- ☐ İdخال, ixrac
- ☐ Daimi, dəyişkən
- ☐ Nominal, səmərəli
- ☐ Mövsümi, xüsusi
- ☒ Advalor, spesifik, kombinə edilmiş

460 Gömrük tarifinin hansı tipləri var?

- ☐ Adi, məhdudlaşdırıcı

- ☒ Sadə, mürəkkəb
- ☐ İqtisadi, inzibati
- ☐ İnzibati, qeyri-tarif
- ☐ Sadə, qeyri-tarif

461 Gömrük tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq neçə yerə bölünür və hansılardır?

- ☐ 2: iqtisadi, inzibati
- ☐ 4: fiskal, nəzarətedici, tənzimləyici, integrasiyaedici
- ☐ 3: nəzarətedici, tənzimləyici, integrasiyaedici
- ☐ 2: qoruyucu, birləşdirici
- ☒ 2: fiskal, proteksionist

462 Gömrük tarifi dedikdə nə başa düşülür?

- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan mallara tətbiq edilən rüsumların məcmusu
- ☐ XİFMN - ə uyğun olaraq sistemləşdirilmiş rüsumların məcmusu
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara tətbiq edilən rüsum növləri
- ☐ Yerli malların xarici ölkələrə aparılması zamanı ödənilən vergilərin əks olunduğu cədvəl
- ☒ Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş idxal və ya ixrac zamanı gömrük vergi qoymasına cəlb olunmalı olan əmtəələrə tətbiq ediləcək gömrük rüsum dərəcələrinin təsnifatını özündə əks etdirən qanunvericilik aktıdır

463 Kompensasiya rüsumları nə zaman tətbiq olunur?

- ☐ Dövlət büdcəsində kəsr yarandıqda, büdcənin kəsr hissəsini kompensasiya etmək məqsədilə tarifdən əlavə tətbiq olunur
- ☒ Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolaylı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təskilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir
- ☐ Azərbaycan Respublikasının "Gömrük Tarifi" haqqında Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla, yerli sənaye istehsalı malların xarici ölkə bazarlarında mövqə əldə edə bilməsi məqsədilə rəqabətə davamlı qiymətlə xarici bazara çıxarılan malın qiyməti arasındakı fərqi kompensasiya etməyə zərurət yarandıqda tətbiq edilir
- ☐ Yerli istehsal mallarının dünya bazarında rəqib malların rəqabətindən qorumaq məqsədilə tətbiq edilir.
- ☐ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyəridən xeyli baha olduqda və belə bir idxal bu qəbildən olan malların əcnəbi istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların idxalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir

464 Antidempinq rüsumları nə zaman tətbiq olunur?

- ☐ Azərbaycan Respublikasının milli istehsal məhsullarının rəqabət qabiliyyətini artırmaq və satış imkanlarını genişləndirmək məqsədilə tətbiq edilir
- ☒ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyəridən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların istehsalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir
- ☐ mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarna ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi
- ☐ malların qiyməti Azərbaycan Respublikasının daxili bazardakı qiymətindən 2 dəfə aşağı olduqda tətbiq edilir
- ☐ idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyəridən xeyli baha olduqda və belə bir idxal bu qəbildən olan malların əcnəbi istehsalçılarna ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların idxalının təskilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

465 Xüsusi rüsumlar hansı hallarda tətbiq olunur?

- ☐ Digər ölkələr Azərbaycan Respublikası istehsalı olan mallara qarşı açıq-aşkar proteksionist siyasət həyata keçirərkən cavab tədbirləri kimi

- ☒ mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılara ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi. Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi
- ☐ Dövlət büdcəsinin doldurulması məqsədilə tədbirlər həyata keçirilərkən zərurət yarandıqda
- ☐ Milli istehsalın təşviqi məqsədilə xarici malların daxili bazarda artan rəqabətinin qarşısının alınması və milli istehlakçıların mənafehlərinin qorunması məqsədlərlə
- ☐ Proteksionist siyasətin nəticələri hökumətin gözlədiyi nəticələri vermədikdə yerli istehsalı qorumaq məqsədilə

466 Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq tətbiq olunan xüsusi növ rüsumlar hansılardır?

- ☒ xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ sadə rüsumlar, mürəkkəb rüsumlar, qarışıq rüsumlar
- ☐ razılaşdırılmış rüsumlar, birtərəfli rüsumlar, qoruyucu rüsumlar
- ☐ Konvension rüsumlar, avtonom rüsumlar, spsifik rüsumlar
- ☐ yüksək rüsumlar, güzəştli rüsumlar, birdəfəlik rüsumlar

467 Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumlar tətbiq olunduqda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunurmu?

- ☐ Malın mənşə ölkəsindən asılı olaraq tətbiq olunur
- ☒ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunmur
- ☐ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur
- ☐ Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri yarımbarı tətbiq olunur
- ☐ Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunur

468 Azərbaycan Respublikasında hesablanma qaydasına görə gömrük rüsumunun neçə növü var və hansılardır?

- ☐ 3 növü var – qarışıq, advalor, mövsümi
- ☐ 5 növü var – preferensial, konvension, avtonom, sadə, mürəkkəb
- ☐ 4 növü var – advalor, qarışıq, sadə, güzəştli
- ☒ 3 növü var – advalor, spesifik, kombinə edilmiş
- ☐ 2 növü var – advalor, spesifik

469 Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
- ☒ Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur

470 İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən olunur
- ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur

471 Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənəndirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri neçə dəfə artırılır:

- ☐ 4 dəfə
- ☐ Artırılmır

- ☐ 3 dəfə
- ☒ 2 dəfə
- ☐ 5 dəfə

472 Hər mal üçün bir gömrük dərəcəsi nəzərdə tutulan və mənşə ölkəsindən asılı olmayaraq tətbiq olunan tarif necə adlanır?

- ☒ Sadə tarif
- ☐ Konvension tarif
- ☐ Güzəştli tarif
- ☐ Mürəkkəb tarif
- ☐ Birgə tarif

473 Dünya bazarında müasir rəqabət şərtlərinə uyğun gəlməyən tarif növü:

- ☐ Adi
- ☐ Çoxsütunlu
- ☒ Sadə
- ☐ Mürəkkəb
- ☐ Qarışıq

474 İnkişaf etməkdə olan ölkələr üçün xas olan tarif növü:

- ☐ Kombinə edilmiş
- ☐ qarşılıqlı
- ☐ Sadə
- ☒ Mürəkkəb
- ☐ Birgə

475 Tarif:

- ☒ Ərəb sözü olub, cədvəl deməkdir
- ☐ Fars sözü olub, reyestr deməkdir
- ☐ Yunan sözü olub, siyahı deməkdir
- ☐ Türk sözü olub, tərif etmək deməkdir
- ☐ İtalyan sözü olub, rüsum deməkdir

476 Güzəştli tarif:

- ☐ Daxili bazarın qorunması üçün tətbiq olunan gömrük tarifidir
- ☒ Ticarətdə əlverişli şərait rejiminin şamil edildiyi ölkələrdən gələn mallar üçün aşağı rüsum dərəcələrini nəzərdə tutan gömrük tarifidir
- ☐ Malın mənsub olduğu ölkədən asılı olaraq güzəştli gömrük siyasətinin tətbiq olunmasına imkan verən gömrük tarifidir
- ☐ Mala bu və ya digər həddin seçilməsi malın mənsub olduğu konkret ölkə ticarət siyasi münasibətlərdən asılıdır
- ☐ Daha yüksək gömrük rüsumu tətbiq olunan tarif növüdür

477 Məhdudlaşdırıcı tarifi xüsusiyyətlərinə aid deyil:

- ☒ Malın mənsub olduğu ölkədən asılı olaraq güzəştli gömrük siyasətinin tətbiq olunmasına imkan verən gömrük tarifidir
- ☐ İdxalı məhdudlaşdırmaq məqsədilə tətbiq olunan gömrük tarifidir
- ☐ Hər hansı bir əmtənin ölkəyə gətirilməsini və çıxarılmasını məhdudlaşdırmaq, qarşısını almaq məqsədilə tətbiq olunur
- ☐ İxracı məhdudlaşdırmaq məqsədilə tətbiq olunan gömrük tarifidir
- ☐ Gətirilən mallara qanunvericiliyə əsasən məhdudiyyət tətbiq olunan tarifi

478 Diskriminasion tarif:

- ☒ İdxal olunan mallara onların mənsub olduğu ölkələrdən asılı olaraq müxtəlif rüsum dərəcələrinin tətbiq olunduğu gömrük tarifiedir
- ☐ Gömrük rüsumları hökumətlərarası müqavilələrə əsasən müəyyən olunur
- ☐ Xarici mallara güzəşt nəzərdə tutan gömrük tarifiedir.
- ☐ Malların ölkəyə gətirilməsi və çıxarılmasını qadağan edən gömrük tarifiedir
- ☐ Gömrük rüsumu qüvvədə olduğu müddət ərzində qarşılıqlı razılıq olmadan dəyişdirməyən gömrük tarifiedir

479 İkiqat gömrük tarifi:

- ☐ Normal tarif ikiyə vurularaq tətbiq olunur
- ☒ Hər bir mal mövqeyi üzrə minimal və maksimal gömrük rüsum dərəcələrini nəzərdə tutan gömrük tarifiedir
- ☐ Yerli və xarici malların qiymətlərini bərabərləşdirmək üçün istifadə olunan gömrük tarifiedir
- ☐ Hökumət tərəfindən qanunvericilik qaydasında müəyyən edilən tarif növüdür
- ☐ İdxal olunan mallara onların mənsub olduğu ölkələrdən asılı olaraq müxtəlif rüsum dərəcələrinin tətbiq olunduğu gömrük tarifiedir

480 ən yüksək rüsum dərəcəsi olur:

- ☒ Avtonom tarifiedə.
- ☐ Sadə tarifiedə;
- ☐ Mürəkkəb tarifiedə;
- ☐ Qarışıq tarifiedə;
- ☐ Konvension tarifiedə.

481 Hər əmtəə üçün yalnız bir gömrük rüsumu dərəcəsi müəyyən edilən tarif necə adlanır?

- ☐ Rəsmi tarif;
- ☐ Adi tarif;
- ☐ Qeyri-rəsmi tarif;
- ☒ Sadə tarif;
- ☐ Müvəqqəti tarif

482 Hər əmtəə üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edilən tarif necə adlanır?

- ☐ Qarışıq tarif
- ☒ Mürəkkəb tarif
- ☐ Güzəştli tarif
- ☐ Əlavə tarif
- ☐ Konvension tarif.

483 Mürəkkəb tarif:

- ☐ Hər əmtəə üçün əlverişli rüsum dərəcəsi müəyyən edir.
- ☐ Hər əmtəə üçün bir rüsum dərəcəsi ilə müəyyən olunur;
- ☒ Hər əmtəə üçün iki və ya daha çox gömrük rüsumu dərəcəsi müəyyən edir.
- ☐ Hər əmtəə üçün rüsum dərəcələrini Milli Məclis müəyyən edir;
- ☐ Hər əmtəə üçün rüsum dərəcələrini gömrük əməkdaşları müəyyən edir;

484 Gömrük Gömrük tarifinin əsas məqsədlərindən deyil:

- ☒ Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına şərait yaratmaq
- ☐ Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək
- ☐ Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək
- ☐ Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək
- ☐ Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq

485 Xüsusi növ rüsumların tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təsəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hər bir xüsusi hal üçün aparılan təhqiqatın nəticələrinə görə rüsum dərəcələri hansı orqan tərəfindən müəyyən edilir?

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

486 Xüsusi növ rüsumların (xüsusi, antidempinq və kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təsəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hansı müddətdə təhqiqat aparılır?

- ☐ 1 ay müddətində
- ☐ 2 ay müddətində
- ☐ 15 gün müddətində
- ☐ 45 gün müddətində
- ☒ 10 gün müddətində

487 Malların idxal və ixracını operativ tənzimləmək üçün mallara tətbiq edilən rüsum növü hansıdır?

- ☐ Advalor
- ☐ Antidempinq
- ☒ Mövsümi
- ☐ Xüsusi
- ☐ Komdinə edilmiş

488 Azərbaycan Respublikasında tətbiq edilən gömrük rüsumlarının növünə aid olmayanı göstərin:

- ☒ Birdəfəlik- bir dəfə tətbiq edilməklə hesablanan
- ☐ Spesifik- Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan
- ☐ Mövsümi rüsumlar - malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan
- ☐ Advalor- malların gömrük dəyərində görə hesablanan
- ☐ Kombinə edilmiş- hər iki növü birləşdirməklə hesablanan

489 Artıq ödənilmiş və ya alınmış gömrük rüsumları hansı müddətdə qaytarılır?

- ☐ Qaytarılmır
- ☐ 45 gün ərzində
- ☒ Bir il ərzində
- ☐ İki il ərzində
- ☐ İstənilən vaxt

490 Xüsusi növ rüsumlara aiddir:

- ☐ Qarışıq, sadə
- ☐ Advalor, spesifik, qarışıq
- ☒ Xüsusi, antidempinq, kompensasiya
- ☐ Antidempinq, kompensasiya
- ☐ Mövsümi, xüsusi

491 Gömrük rüsumları:

- ☐ Gömrük rəsmiləşdirilməsinə görə alınan yığım.
- ☐ Yük Gömrük Bəyannaməsinin doldurulması üçün verilən ödəniş;
- ☐ avtonəqliyyat vasitələrinin gömrük sərhəddindən keçdiyi zaman alınan vergi;
- ☒ malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;

- ☐ Gömrük orqanları əməkdaşlarının gömrük sərhəddində göstərdiyi xidmətin müqabilində alınan ödəniş.

492 Xüsusi rüsumun tətbiq olunma səbəbi:

- ☐ Yerli sənaye mallarının rəqabət qabiliyyətini artırmaq.
☐ Yerli istehsalı qorumaq
☐ Daha çox vəsaitin büdcəyə daxil olmasını təmin etmək
☒ Dövlət və ya dövlətlər birliyinin qərəzli şəkildə ucuz malı ölkə ərazisinə daxil etməsinin qarşısını almaq.
☐ Daxili bazarda qiymətlərin səviyyəsini aşağı salmaq.

493 Hesablanma qaydasına görə gömrük rüsumunun növləri:

- ☒ Effektiv, preferensial
☐ Sadə, mürəkkəb
☐ Fərdi, konvension
☐ İdxal, ixrac
☐ Nominal, effektiv

494 Stavka (dərəcəsinə) görə rüsumlar bölünür:

- ☐ Xüsusi, antidempinq
☐ Müvəqqəti, kompensasiya, xüsusi
☐ Müvəqqəti, kompensasiya, xüsusi
☒ Daimi, dəyişkən
☐ Sabit, avtonom

495 İxrac gömrük rüsumları hansı qərarla tənzimlənir?

- ☐ Vergilər Nazirliyinin 05.08.2005 – ci il tarixli 33 sayılı
☐ Nazirlər Kabinetinin 12.12.2007 – ci il tarixli 128 sayılı
☐ Maliyyə Nazirliyinin 27.07.1998- ci il tarixli 91 sayılı
☒ Nazirlər Kabinetinin 12.04.2001- ci il tarixli 80 sayılı
☐ DGK-nin 01.12.2010 tarixli, 215 sayılı

496 Spesifik rüsumlar nəyə əsasən alınır?

- ☒ Kəmiyyətinə
☐ Uzunluğuna
☐ Ədədə
☐ Çəkiyə
☐ Həcminə

497 Advalor gömrük rüsumu dedikdə nə başa düşülür?

- ☒ Malın gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu
☐ 50 % güzəştə hesablanan gömrük rüsumu
☐ Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu
☐ Sabit miqdarda hesablanan gömrük rüsumu
☐ Hər iki növü birləşdirməklə hesablanan

498 İdxal gömrük rüsumları hansı orqan tərəfindən müəyyən olunur?

- ☐ Dövlət Gömrük Komitəsi
☐ Milli Məclis
☒ Nazirlər Kabineti
☐ Tarif Şurası
☐ Maliyyə Nazirliyi

499 Gömrük rüsumundan azad olunmuş mallar siyahısına daxil deyil:

- ☐ birgə müəssisənin nizamnamə fonduna pay şəklində göndərilən mallar
- ☐ cins damazlıq mal-qara
- ☒ yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları
- ☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;
- ☐ üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar

500 Konkret mallar üzrə gömrük rüsum dərəcələrini müəyyən edir:

- ☒ Nazirlər Kabineti
- ☐ Dövlət Gömrük komitəsi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Sərhəd Xidməti

501 Kombinə edilmiş rüsum növü necə hesablanır?

- ☒ Advalor və spesifik rüsum növlərinin birləşdirilməsi yolu ilə
- ☐ Malın çəkisinə görə
- ☐ Malın gömrük dəyərinə görə
- ☐ Mal vahidinə görə
- ☐ Malın gömrük dəyərinə görə faizlə

502 İdxal olunan mallara müvəqqəti olaraq tətbiq olunan rüsum növləri hansılardır?

- ☐ Xüsusi, kompensasiya
- ☐ Advalor, spesifik
- ☐ Antidempinq, kombinə edilmiş
- ☒ Xüsusi, antidempinq, kompensasiya
- ☐ Kombinə edilmiş, əlahiddə

503 Mövsümi rüsumların tətbiqi zamanı mallar hansı dərəcə ilə rüsumla cəlb olunur?

- ☐ Mal vahidindən asılı olaraq
- ☐ Mal dəyərindən asılı olaraq
- ☐ 15%
- ☒ Nazirlər Kabinetinin müəyyən etdiyi formada
- ☐ Malın çəkisindən asılı olaraq

504 Qoyulma obyektinə görə rüsumların növləri:

- ☒ İdxal, ixrac
- ☐ Effektiv, fərdi
- ☐ Advalor, spesifik
- ☐ İdxal, ixrac, tranzit
- ☐ Sadə, mürəkkəb

505 Gömrük rüsumunun iqtisadi roluna aid deyil:

- ☒ Rüsum qiymət baryeri yaratmaqla milli iqtisadiyyatın müəyyən sahələrini xarici əmtəələrin rəqabətindən qoruyur
- ☐ Daxili bazarın tənzimlənməsi
- ☐ Fiskal funksiyanı yerinə yetirir
- ☐ Xarici malın daxili bazarda satışı zamanı onun qiymətini qaldıran qiymətdir
- ☐ Rüsum çox zaman zəif olan sahənin müdafiəsi məqsədilə istifadə oluna bilər

506 Antidempinq rüsumları nə zaman tətbiq olunmur?

- ☒ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli yuxarı olduqda

- ☐ Bütçəyə əlavə vəsait cəlb etmək lazım olduqda
- ☐ İdxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda
- ☐ Azərbaycan Respublikasında istehsalın təşkili və genişləndirilməsinə maneəçilik yaratdıqda
- ☐ İdxal olunan mallar bu qəbildən olan malların yerli istehsalçısına ziyan vurduqda

507 Spesifik rüsumlar necə hesablanır?

- ☒ Mal kəmiyyət göstəricisinə görə
- ☐ Malın daşdığı funksiyaya görə
- ☐ Mal vahidinə görə faizlə
- ☐ Malın gömrük dəyərinə görə
- ☐ Hər iki növü birləşdirməklə

508 Xüsusi növ rüsumlara hansılar daxildir?

- ☐ Qoruyucu, məhdudlaşdırıcı
- ☐ Kompensasiya, ixrac və idxal
- ☐ İdxal və ixrac
- ☒ Xüsusi, antidempinq və kompensasiya
- ☐ Mövsümi və xüsusi

509 Gömrük rüsum dərəcələri hansı orqan tərəfindən təyin edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Tarif Şurası
- ☐ Milli Məclis
- ☐ Dövlət Gömrük Komitəsi

510 Mövsümi rüsumların qüvvədə olma müddəti?

- ☐ İldə 6 aydan çox
- ☐ 1 ilə qədər
- ☒ İldə 6 aya qədər
- ☐ 3 ilə qədər
- ☐ 2 ilə qədər

511 Kombinə edilmiş növ rüsumlar necə hesablanır?

- ☐ Kompensasiya və Spesifik növ rüsumlarının birləşdirməklə
- ☐ Xüsusi və Antidempinq növ rüsumları ödəməklə birləşdirməklə
- ☐ Xüsusi və spesifik rüsumları birləşdirməklə
- ☐ Advalor və Xüsusi növ rüsumları birləşdirməklə
- ☒ Advalor və Spesifik növ rüsumları birləşdirməklə

512 İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aid edilmir?

- ☒ Antidempinq rüsumları
- ☐ Qeyri-tarif vasitələri
- ☐ İxracın məhdudlaşdırılması
- ☐ Tarif – vergi tənzimlənməsi
- ☐ Valyuta nəzarəti

513 Fiskal siyasət nə üçün tətbiq olunur?

- ☐ İdxala nəzarət
- ☒ Dövlət büdcəsi və gəlirləri formalaşdırmaq üçün
- ☐ İxracı nəzarət üçün

- ☐ Milli istehsalı stimullaşdırmaq üçün
- ☐ Yerli malları xarici rəqabətdən qorumaq üçün

514 Texniki yardım hesabına idxal olunan mallardan hansı gömrük ödənişləri alınır?

- ☐ Gömrük rüsumu
- ☒ Alınmır
- ☐ ƏDV, rüsum
- ☐ Dövlət rüsumu
- ☐ Bütün gömrük ödənişləri

515 Malların texniki yardım kimi rəsmiləşdirilməsinə hansı orqan qərar verir?

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Gömrük orqanları
- ☐ DGK
- ☒ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi

516 əlverişli ticarət rejimi tətbiq edilən ölkələrin malları üçün gömrük rüsumu dərəcələrinin kim tərəfindən müəyyən olunur?

- ☐ Nazirlər Kabineti
- ☒ Milli Məclis
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi

517 Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənmə vasitələri hansılardır?

- ☐ Lisenziyalar, icazələr
- ☒ Tarif, qeyri – tarif
- ☐ İqtisadi, inzibati
- ☐ İdxal kvotaları, ixrac məhdudiyyətləri
- ☐ Paratarif məhdudiyyətlər, tarif

518 Embarqo nədir?

- ☐ Daxili bazarda tələb və təklifi tənzimləmək, daxili bazarı qorumaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün həyata keçirilən tədbirdir
- ☒ Beynəlxalq təcrübədə tanınan, qeyri-tarif xarakterli, daha möhkəm qadağanedici ticarət-siyasi tədbirdir
- ☐ Bütçəyə daha çox maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı tədbir.
- ☐ Dövlət orqanları tərəfindən verilən icazə üsulu ilə ixrac-idxal əməliyyatlarının dövlət tənzimlənməsidir
- ☐ Minimal və maksimal gömrük dəyərində nəzarətin həyata keçirilməsini təmin edən tədbirlər toplusudur

519 İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aşağıdakılardan hansı aid edilmir?

- ☐ İqtisadi tənzimləmə metodları
- ☐ Tarif-vergi tənzimlənməsi
- ☒ Antidempinq rüsumları
- ☐ Qeyri-tarif vasitələri
- ☐ Valyuta nəzarəti

520 Paratarif tədbirlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☒ Deskriminasiya rejimləri
- ☐ Əlavə yığımlar
- ☐ Diskretləşdirilmiş gömrük qiymətləndirilməsi
- ☐ Daxili bərabərləşdirici vergi və yığımlar

☐ Gömrük əlavələri

521 Qrant vəsaiti hesabına gətirilən mallara hansı gömrük ödənişi tətbiq olunur?

- ☒ Heç bir ödənişə cəlb olunmur
- ☐ Əlavə dəyər vergisi
- ☐ Aksiz vergisi
- ☐ Yol vergisi
- ☐ İdxal gömrük rüsumu

522 Aşağıdakılardan hansı xarici iqtisadi fəaliyyətin tənzimləmə vasitələri kimi iştirak etmir?

- ☒ Yerli istehsalçılara mal idxalı üçün edilən müxtəlif yardım tədbirləri
- ☐ İnzibati tənzimlənmə vasitələri - idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalasdırılması və kvotalaşdırılması
- ☐ İqtisadi tənzimlənmə vasitələri
- ☐ İnzibati tənzimlənmə metodları
- ☐ Texniki tənzimlənmə vasitələri- standartlar və normalar, standartlara uyğunluğun təyinetmə metodları, təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri və s.

523 Hansı halda gömrük orqanı gömrük dəyərinə müstəqil şəkildə müəyyən edə bilər?

- ☒ Bəyan olunan gömrük dəyərinin səviyyəsinə əsaslı şübhələr olduqda
- ☐ Malların gömrük dəyəri 1000 manata ekvivalent məbləği keçmirsə
- ☐ Yüksək rüsumlu malların idxalına
- ☐ Tez xarab olan malların idxalına
- ☐ Deklarant özünü şübhəli apardıqda

524 Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- ☐ 23 Aprel 2008-ci il 78 sayılı
- ☐ 23 iyun 2003 – cü il 115 sayılı
- ☐ 31 Yanvar 2005-ci il 11 sayılı
- ☒ 12 Yanvar 1998- ci il 7 sayılı
- ☐ 29 Aprel 2002-ci il 140 sayılı

525 Gömrük dəyər qiymətləndirilməsi üsullarından hansının tətbiqi ardıcılığının dəyişdirilməsinə yol verilə bilər?

- ☐ 3 və 4-cü
- ☐ 2 və 3-cü
- ☐ 1 və 6-cı
- ☐ 2 və 3-cü
- ☒ 4 və 5-ci

526 Gömrük ödənişləri hansı valyuta ilə ödənilir?

- ☐ ABŞ dolları
- ☐ Xarici valyuta
- ☐ Malın mənşə ölkəsinin valyutası ilə
- ☐ Milli valyuta
- ☒ Milli, müstəsna hallarda xarici valyuta

527 Gömrük dəyəri kim tərəfindən müəyyən edilir?

- ☐ Mal sahibi
- ☐ DGK
- ☐ Gömrük orqanları
- ☒ Bəyannaməçi

☐ Gömrük mütəxəssisi

528 Gömrük rüsumları qoyulan subyekt:

- ☐ Səmişinlər
- ☐ Mal sahibi
- ☐ Gömrük sərhəddindən keçirilən mallar
- ☒ Bəyannaməçi
- ☐ İstifadəçi

529 Qiymətləndirmənin ehtiyat üsulu nə zaman tətbiq olunur?

- ☐ Eyni malların sövdələşmə qiyməti üsulunu tətbiq etmək mümkün olmadıqda
- ☒ Digər üsullarla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda
- ☐ Dəyərin toplanması üsulundan istifadə etmək mümkün olmadıqda
- ☐ İstənilən vaxt
- ☐ Gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən etmək mümkün olmadıqda

530 Malın gömrük qiymətləndirilməsi sistemi hansı beynəlxalq prinsipə əsaslanır?

- ☐ BYD Sazişinə
- ☐ ÜTT-nin "Çoxtərəfli Ticarət Sazişləri"-nə
- ☐ GATT-ın II maddəsinə
- ☒ GATT-ın VII maddəsinə
- ☐ TRİPS sazişinə

531 Seçilmiş gömrük dəyər qiymətləndirilməsi üsulunun düzgünlüyünə kim nəzarət edir?

- ☐ Beynəlxalq müşahidəçi
- ☐ Dövlət Gömrük Komitəsi
- ☒ Gömrük orqanları
- ☐ Bəyannaməçi
- ☐ Gömrük brokeri

532 Mənşəyi dəqiq müəyyən olunmamış mallar hansı dərəcə ilə gömrük rüsumuna cəlb olunur?

- ☐ Yerli mal kim
- ☐ Adi qayda ilə cəlb olunur
- ☒ Gömrük tarifiinin maksimum dərəcələri ilə gömrük rüsumuna cəlb olunur
- ☐ Gömrük sərhəddindən buraxılmasına icazə verilmir
- ☐ 50%

533 Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri dedikdə nə başa düşülür?

- ☐ Malın alqı satqı qiyməti
- ☒ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiyməti
- ☐ Malın gömrük sərhədindən keçdikdən sonra bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək bazar qiyməti
- ☐ Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək pərakəndə satış qiyməti
- ☐ Malın gömrük sərhədindən keçirildikdən sonra bu mal üçün istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri

534 Ehtiyat üsulu ilə malın gömrük dəyərinin müəyyən edilməsində aşağıdakılardan hansı əsas götürülə bilər?

- ☐ Gömrük orqanlarının vəzifəli şəxsinin ağına gələn istənilən qiymət
- ☐ İxrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti
- ☒ Malın mənşə ölkəsinin müəyyən edilməsi
- ☐ Azərbaycan Respublikasının daxili bazarında malın qiyməti
- ☐ Malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti

535 Malın gömrük dəyəri dəyərin toplanması üsulu ilə müəyyən edilərkən, aşağıdakılardan hansı əsas götürülmür?

- ☐ İstehsalçının satış qiyməti və mənfəəti
- ☐ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində ixrac edənin əldə etdiyi mənfəət
- ☐ Materialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri
- ☒ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində idxal edənin əldə etdiyi mənfəət
- ☐ İxrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən nəqliyyat, yüklənmə sığorta xərcləri

536 Gömrük dəyərinin müəyyən edilməsinin neçə üsulu var?

- ☐ 4
- ☐ 7
- ☐ 5
- ☒ 6
- ☐ 15

537 Qiymətləndirmənin ehtiyat üsulu nə vaxt tətbiq olunur?

- ☐ Gömrük orqanlarının vəzifəli şəxsi tövsiyə etdikdə
- ☒ Əvvəlki 5 üsuldən istifadə mümkün olmadıqda
- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulundan istifadə mümkün olmadıqda
- ☐ Əvvəlki 4 üsuldən istifadə mümkün olmadıqda
- ☐ Əvvəlki 6 üsuldən istifadə mümkün olmadıqda

538 Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?

- ☐ Eyni malların sövdələşmə qiyməti üsulu
- ☐ Dəyərin çıxılma üsulu
- ☐ Dəyərin toplanma üsulu
- ☐ Ehtiyat üsulu
- ☒ Gətirilən malların sövdələşmə qiyməti üsulu

539 AR Gömrük tarifi haqqında qanuna görə gömrük tarifinin əsas məqsədləri:

- ☒ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
- ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
- ☐ İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
- ☐ AR üzrə əmtələri qiymətləndirmək.
- ☐ Malların istehsal və istehlakını inhisara almaq

540 Gömrük tarif tənzimlənməsində proteksionist funksiya:

- ☐ kiçik biznesin inkişafına yönəldilir.
- ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
- ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
- ☐ xarici investorların maraqlarına xidmət edir.

541 Aşağıda adları çəkilənlərdən hansıları Gömrük rejimi kateqoriyasına aid deyil

- ☒ müvəqqəti saxlama anbarı
- ☐ tranzit
- ☐ Reimport
- ☐ azad tədavül üçün buraxılış
- ☐ gömrük anbarı

542 Azad anbar və azad zona rejimi altında hansı əmtəələr ola bilər?

- ☐ bu rejimlər altında malların saxlanması üçün icazə olmalıdır.
- ☒ xarici mallar və ixrac üçün nəzərdə tutulan Azərbaycan mallar
- ☐ yalnız Azərbaycan malları
- ☐ yalnız xarici mallar
- ☐ hər hansı mallar

543 Gömrük ərazisində əmtəələrin hazırlanmasına lisenziya kim tərəfindən verilir?

- ☐ hazırlığı yerinə yetirən müəssisə tərəfindən
- ☐ Gömrük idarəsi tərəfindən
- ☐ DGK
- ☐ gömrük brokerti tərəfindən
- ☒ gömrükxana, məlumat verənin olduğu fəaliyyət regionu tərəfindən

544 Aşağıda adları çəkilən hazırlanan məhsullardan hansıları gömrük nəzarətinə məxsus deyil?

- ☐ hazırlıq məhsulları
- ☒ istehsal itkiləri
- ☐ istehsal tullantıları
- ☐ əmtəə məhsulu
- ☐ istehsalat qalıqları

545 Gömrük ərazisində əmtəələrin hazırlanması gömrük rejiminin məlumatının deklarantı kim ola bilər?

- ☐ hazırlanmaya lisenziya alan şəxs yaxud gömrük brokeri
- ☐ gömrük təşkilatı
- ☐ gömrük brokeri
- ☐ hazırlığı həyata keçirən firma
- ☒ hazırlığa lisenziya olan şəxs

546 Hazırlanma rejiminə hansı şərtlər daxil deyil?

- ☐ gömrük nəzarəti zonasında hazırlıq
- ☒ gömrük anbarlarında hazırlıq
- ☐ gömrük nəzarətinə hazırlıq
- ☐ gömrük ərazisində hazırlıq
- ☐ gömrük ərazisi xaricində hazırlıq

547 Gömrük orqanlarının icazəsi ilə rüsumsuz ticarət mağazasında əmtəələrlə hansı əməliyyatlar keçirilə bilər?

- ☐ onlar dəyişilməz şəraitdə olmalıdırlar.
- ☐ əmtəələrin satışa hazırlanması üzrə əməliyyatlar
- ☐ ancaq əmtəələrin satışı
- ☐ əmtəələrin qorunmasının təmin edilməsi üzrə əməliyyatlar
- ☒ əmtəələrin qorunmasının təmin edilməsi, həmçinin əmtəələrin satışa hazırlanması və satışın özü üzrə əməliyyatlar

548 Rüsumsuz ticarət mağazası rejimində əmtəələr kimə realizasiya oluna bilər?

- ☐ Azərbaycanın gömrük ərazisinə gələn fiziki şəxslərə
- ☐ xarici vətəndaşlara
- ☐ Azərbaycan vətəndaşlarına
- ☐ hər hansı şəxslərə
- ☒ çıxıb getmək üçün gömrük tərtibatı keçən fiziki şəxslərə

549 Rüsumsuz ticarət mağazaları harada təsis oluna bilər?

- ☐ gömrük ərazisində və gömrük ərazisi xaricində hər hansı yerdə
- ☐ gömrük nəzarəti zonasında

- ☐ gömrük ərazisində
- ☐ lisenziya alan şəxsin yaşayış yerində
- ☒ beynəlxalq səmşin məlumatı üçün açılan hava və dəniz limanında

550 Gömrük anbarlarında yerləşdirilmiş əmtəələrin gömrük xərclərinin ödənilməsinə kim məsuliyyət daşıyır?

- ☒ əgər anbar gömrük orqanı tərəfindən təsis edilərsə, əmtəəni anbara yerləşdirən şəxs, əgər anbar şəxs tərəfindən təsis edilərsə, onda gömrük xərclərinin ödənilməsinə anbar sahibi məsuliyyət daşıyır
- ☐ gömrük anbarının sahibi
- ☐ gömrük brokeri
- ☐ yükdaşıyan
- ☐ əmtəəni anbara yerləşdirən şəxs

551 Gömrük anbarı rejiminin əsas məqsədi nədədir?

- ☐ əmtəələr anbara yerləşdirilməsi və xərclərin ödənilməsi
- ☐ gömrük rüsumunun ödənilməsindən azad olmuş əmtəələrin saxlanması
- ☒ gömrük işi sahəsində sahibkarın fəaliyyətinin bir növünün yaranması
- ☐ konsiqnasiya ticarətinin inkişafı
- ☐ gömrük ərazisində əmtəələrin saxlanması üçün şəraitin yaranması

552 Tranzit rejiminin tamamlanmasına hansı faktlar təsdiq edir?

- ☐ əmtəə başqa rejimə yerləşdirildikdə
- ☐ əmtəə Azərbaycanın gömrük ərazisini tərk etdikdə
- ☐ əmtəə təyin olunmuş yerə çatdırıldıqda
- ☐ əmtəə azad tədavülə buraxıldıqda
- ☒ əmtəə başqa rejimə yerləşdirilib yaxud gömrük ərazisindən çıxarıldıqda

553 Gömrük-tarif tənzimlənməsində fiskal funksiya.

- ☐ İnvestisiya artımını təmin edir.
- ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
- ☐ sahibkarların mənafeələrini müdafiə edir.
- ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.

554 Məhvetmə rejimi altında yerləşdirilə bilər:

- ☐ xüsusi təyinatlı mallar
- ☐ gömrük orqanları tərəfindən girov olaraq qəbul olunan mallar
- ☐ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri və Azərbaycan malları
- ☒ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri
- ☐ Azərbaycan malları

555 Tranzit keçirilən müşayiət olunmayan baqajların təyinat gömrükxanasına çatdırılma müddəti:

- ☐ 3 gün
- ☐ 1 gün
- ☐ ən gec 10 gün
- ☒ 2 gün
- ☐ ən gec 1 ay

556 Gömrük qanunvericiliyində məqsədli əmtəə dedikdə nə başa düşülür?

- ☒ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri və enerjinin bütün növləri daxil olmaqla, hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak
- ☐ hər hansı əşyanın alqı-satqısı

- ☐ hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak

557 Hər hansı gömrük rejimini seçmək yaxud başqasına dəyişmək həmişə mümkündürmü?

- ☐ regional gömrük bəyannaməsindən icazə aldıqda
- ☐ ancaq qabaqcadan tərtibat edilmiş gömrük gözətçi dəstəsindən (postundan) icazə aldıqda
- ☒ Gömrük Kodeksində bu həmişə təsdiq edilib
- ☐ əmtəənin yerləşdirildiyi rejim və şərtlərin xüsusiyyətlərindən asılı olaraq gömrük rejimini seçmək həmişə mümkün deyil
- ☐ ancaq DGK-nin icazəsini aldıqda

558 Yerdəyişmə kateqoriyasından və xüsusiyyətlərindən asılı olmayaraq gömrük orqanlarının daimi funksiyaları hansılardır?

- ☐ fiskal
- ☐ kontrol və fiskal
- ☐ kontrol və hüquq-mühafizə
- ☒ fiskal, hüquq-mühafizə və kontrol
- ☐ hüquq-mühafizə

559 Seçilmiş gömrük rejimi hansı sənəddə göstərilir?

- ☐ qısa bəyannamədə
- ☐ əmtəə müşayiətedici sənədlərdə
- ☐ invoysda
- ☐ gömrük rejimi barədə sifahi məlumat verilir
- ☒ gömrük bəyannaməsində yaxud gömrük bəyannaməsini əvəz edən sənəddə

560 Gömrük rejiminin seçimi nədən asılıdır?

- ☐ əmtəələrin saxlanılma şərtlərindən
- ☐ əmtəələrdən
- ☐ daşınma şərtlərindən
- ☐ əmtəələrin qablaşdırılma və markalaşdırılmasından
- ☒ əmtəənin yerdəyişmə məqsədindən

561 Gömrük rejimi nədir?

- ☐ gömrük nəzarətinin icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu
- ☐ Gömrük ödənişlərinin xüsusiyyətini müəyyən edən hüquqi normaların məcmusu
- ☒ sərhəddən keçirilən nəqliyyat vasitələri yaxud əmtəənin statusunu müəyyən edən qanunların məcmusu
- ☐ sərhəddən keçirilən anda əmtəənin vəziyyəti
- ☐ gömrük tərtibatının icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu

562 Gömrük ərazisindən kənarda malların emalı üçün icazə hansı mallarda verilir?

- ☐ İxracda nəzərdə tutulmuş ödəmələrin alınmasını tələb etməyə əsas olduqda
- ☒ Azərbaycan iqtisadiyyatının maraqlarına ciddi zərbə vurmadiqda
- ☐ Malların çıxarılması idxal gömrükrusum və vergilərinin qaytarılmasına
- ☐ Azərbaycan gömrük sərhəddindən keçirilməsi qadağan olunan mallar olduqda əsas verirsə
- ☐ Sərbəst dövriyyə üçün gətirilən mallar olduqda

563 Tranzit nəqliyyat vasitələrinin keçid gömrükxanalarına çatdırılma müddəti:

- ☒ ən gec 5 gün
- ☐ 1 gün
- ☐ 3 gün
- ☐ ən gec 1 ay

☐ 2 gün

564 Gömrük müayinəsi ilə gömrük baxışı arasındakı fərq

- ☒ qablaşdırmaların yük bölmələrinin açılması
- ☐ mal və nəqliyyat vasitələrinin uçotu
- ☐ şəxsi müayinə
- ☐ uçot və hesabat sisteminin yoxlanması
- ☐ sənədlərin yoxlanması

565 Gömrük nəzarəti altında malların emalı g/r və gömrük ərazisində malların emalı g/r-nin oxşarlığına aid deyil:

- ☐ malların emalına lisenziya alınması
- ☐ malların emal müddətlərinin uzadılması qaydaları
- ☐ verilmiş lisenziyanın ləğv edilməsi və ya geri alınması
- ☐ malların emal müddətlərinin müəyyən edilməsi qaydaları
- ☒ rejimə icazə verilməsi məqbul hesab edilə bilən şərtlərə münasibətdə

566 Gömrük ərazisində malların emalı g/r-də idxal gömrük rüsumlarının, vergilərin məbləğinin qaytarılması:

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 ay ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 6 ay ərzində aparılarsa
- ☒ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 2 il ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi vaxt idxal gömrük rüsumları, vergiləri tutulmur
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 il ərzində aparılarsa

567 Rüsumsuz ticarət mağazasında satılan mallar:

- ☒ gömrük orqanları ilə razılaşdırılmış qaydada markalanır
- ☐ iqtisadi İnkişaf nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır
- ☐ RTM sahibi tərəfindən sərbəst qaydada markalanır
- ☐ gömrük orqanları tərəfindən markalanır.
- ☐ Vergi Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır.

568 Müvəqqəti idxalın tipii:

- ☐ 10 il müddətinə rüsum və vergilərdən azad etmə
- ☐ rüsum və vergilərin tam həcmdə alınması
- ☒ rüsum və vergilərdən qismən azad etmə
- ☐ 3 il müddətinə rüsum və vergilərdən azad etmə
- ☐ alınan rüsum və vergilərin qaytarılması

569 Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aparıla bilən əməliyyatlar

- ☐ mühafizə xarakterli yağlamaların aparılması
- ☐ malların qorunmasını təmin edən əməliyyatlar
- ☐ malların daşınması üzrə əməliyyatlar
- ☐ malların satışı hazırlıq əməliyyatları
- ☒ anbarda saxlanılan mallarla qanunvericiliklə müəyyən edilən qaydada təkrar emal əməliyyatları

570 Məhvetmə rejiminin kodu:

- ☐ 41
- ☐ 10
- ☒ 76
- ☐ 80
- ☐ 52

571 Müvəqqəti saxlanc anbarlarında mallar və nəqliyat vasitələrinin saxlanmasının ümumi müddəti:

- ☐ 1 aydan çox olmamalıdır
- ☒ iki aydan çox olmamalıdır
- ☐ 6 aydan çox olmamalıdır
- ☐ 3 aydan çox olmamalıdır
- ☐ 10 gündən çox olmamalıdır

572 Gömrük Məcəlləsinə görə müvəqqəti idxalın (ixracın) müddətləri:

- ☒ iki ildən artıq olmamalıdır
- ☐ on gün
- ☐ üç il
- ☐ altı aydan artıq olmamalıdır
- ☐ Bir ildən artıq olmamalıdır

573 Anbarlaşma rejimləri:

- ☐ gömrük anbarı, müvəqqəti saxlanc anbarı
- ☐ sərbəst anbar, müvəqqəti saxlanc anbarı
- ☒ gömrük anbarı, sərbəst anbar
- ☐ müvəqqəti saxlanc anbarı
- ☐ gömrük anbarı, sərbəst anbar, müvəqqəti saxlanc anbarı

574 12 may 2004-cü il tarixli Dövlət Gömrük Komitəsinin Tranzit gömrük rejimi haqqında Qaydalar haqqında əmr №038 əsasən, daşıyıcı:

- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (hüquqi)
- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair vergilər nazirliyi və gömrük orqanına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
- ☒ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)
- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)

575 Təkrar idxal rejimi altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi:

- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi müvəqqəti saxlanc anbarında həyata keçirilir
- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi DGK-da həyata keçirilir.
- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmir.
- ☒ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi alıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir
- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi satıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir

576 Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakı tullantı və qalıqlar sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçməlidir:

- ☐ gömrük dəyəri 40 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
- ☐ gömrük dəyəri 10 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
- ☒ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
- ☐ gömrük dəyəri 30 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
- ☐ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar

577 Gömrük anbarının ərazisi:

- ☐ xarici ərazidir
- ☐ gömrük ərazisidir
- ☐ gömrük ərazisindən kənar zonadır
- ☒ gömrük nəzarəti zonasıdır
- ☐ sərbəst anbarın ərazisidir

578 Azərbaycan Respublikasında istehsal olunmuş konyak və konyak materiallarına aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☒ hər litrinə 6 Manat
- ☐ hər litrinə 5 Manat
- ☐ hər litrinə 6 ABŞ dolları
- ☐ hər litrinə 1 ABŞ dolları
- ☐ hər litrinə 5 ABŞ dolları

579 Gömrük orqanları tərəfindən bir pəncərə prinsipinin tətbiqi nə vaxtdan başlayıb?

- ☐ 2008-ci ildən
- ☐ 2009-cu ildən
- ☐ 2006-cı ildən
- ☐ 2010-cu ildən
- ☒ 2007-ci ildən

580 Azərbaycan Respublikasında istehsal olunmuş denaturlaşdırılmamış etil spirtinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 0,8ABŞ dolları
- ☐ hər litrinə 0,5 ABŞ dolları
- ☐ hər litrinə 0,5 Manat
- ☒ hər litrinə 2 Manat
- ☐ hər litrinə 1 Avro

581 Gömrük rüsumları nədir?

- ☐ tranzit malların gömrük orqanından daşınması üçün tələb edilən ödəniş
- ☐ malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər
- ☐ malların "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri
- ☐ Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq
- ☒ malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü

582 Gömrük borcunun ödənilməsinə nə qədər möhlət verilir?

- ☐ 3 gündən 7 günə
- ☐ 7 gündən 14 günə
- ☐ 20 gündən 60 günə
- ☒ 14 gündən 60 günə
- ☐ 14 gündən 30 günə

583 Gömrük borcunun ödənilməsinə görə məsul şəxs:

- ☐ gömrük orqanının vəzifəli şəxsi
- ☒ bəyannaməçi
- ☐ gömrük bəyannaməsini qəbul edən şəxs
- ☐ gömrük daşıyıcısı
- ☐ gömrük brokeri

584 Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi hansı müddətdə müraciət edə bilər?

- ☐ ödənişlərinin ödənilməsi tarixdən 3 il müddətində
- ☒ ödənişlərinin ödənilməsi tarixdən bir il müddətində
- ☐ ödənişlərinin ödənilməsi tarixdən 6 ay müddətində
- ☐ müddətində ödənişlərinin ödənilməsi tarixdən 45 gün.
- ☐ ödənişlərinin ödənilməsi tarixdən bir ay müddətində

585 Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənar gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları hansı miqdarda alınır?

- ☐ adi qaydada, əlavə ödəniş olmadan
- ☐ beşqat miqdarda
- ☐ üçqat miqdarda
- ☐ 50 faiz əlavə gömrük yığımları alınır
- ☒ ikiqat miqdarda

586 Gömrük ödənişlərinə aiddir:

- ☒ aksizlər
- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi

587 Mövsümi rüsumların qüvvədə olduğu müddət ildə nə qədər ola bilər?

- ☒ altı aydan çox ola bilməz
- ☐ 2 aydan çox ola bilməz
- ☐ 9 aydan çox ola bilməz
- ☐ 10 aydan çox ola bilməz
- ☐ 3 aydan az ola bilməz

588 Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənəşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri neçə dəfə artırılır?

- ☒ 2 dəfə
- ☐ 5 dəfə
- ☐ artırılmır
- ☐ 4 dəfə
- ☐ 3 dəfə;

589 Gömrük nəzarət obyektinin daxilindəkilər barədə uzaq məsafədən məlumat alınması, qaçaqmalçılığın obyektlərinin axtarışı və aşkar edilməsi üçün hansı cihazdan istifadə olunur?

- ☒ birbaşa müşahidə flüoroskopları
- ☐ infraqırmızı dalğalı cihazlar və dozimetrik nəzarət cihazları
- ☐ infraqırmızı dalğalı cihazlar
- ☐ dozimetrik nəzarət cihazları
- ☐ optik uzaqdanölçmə aparatları

590 ÜTT-ə üzv olmanın ölkənin iqtisadiyyatına hansı faydası var?

- ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərini almaq
- ☒ XİF-in səmərəliliyinin artırılması
- ☐ büdcə gəlirlərini artırmaq

- ☐ Respublikanın iqtisadi mənafeyini qorumaq
- ☐ XİF-in mal nomenklaturasını aparmaq

591 Hansı saziş ÜTT-ə üzv ölkələr tərəfindən imzalanması məcburi olan sazişdir?

- ☒ Mənşənin Müəyyən Edilməsi Qaydaları Haqqında Saziş
- ☐ Süd Məhsulları Haqqında Beynəlxalq Saziş
- ☐ Təhlükəsizlik haqqında saziş
- ☐ Dövlət Standartları Haqqında Saziş
- ☐ Milli Aviasiyada Ticarət Haqqında Saziş

592 Malın mənşəyini təsdiq edən sənəd.?

- ☒ sertifikatdır
- ☐ lisenziyadır
- ☐ standartdır
- ☐ attestasiyadır
- ☐ aktdır

593 Hansı orqan ÜTT-nin yüksək vəzifəli qurumudur?

- ☐ Baş Komitə
- ☐ İxtisaslaşmış Sovetlər
- ☐ İşçi Qrupu
- ☒ Baş Direktor
- ☐ Katiblik

594 Gömrük Tarifi Haqqında Qanunun 6-cı maddəsinə görə, idxal edilən mallara müvəqqəti olaraq gömrük rüsumlarının aşağıdakı növləri tətbiq oluna bilər :

- ☒ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları
- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar
- ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları

595 Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☒ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından

596 YGB-nin hansı qrafaları gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən doldurulur?

- ☐ A, V, 14, 7, S, D
- ☐ 14, 7, D, S qrafalarından başqa hamısı
- ☐ 17, 17a, S
- ☐ A, V, S, 3, 4, 6
- ☒ 7, D, S

597 Hansı mallar Azərbaycan malları hesab olunur?

- ☒ Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilmiş və ya Azərbaycan mənşəli mallar
- ☐ Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilmiş mallar
- ☐ Azərbaycanın gömrük ərazisində emal olunmuş mallar
- ☐ Azərbaycan Respublikasının ərazisinə gətirilmiş mallar
- ☐ Azərbaycan Respublikasında istehsal olunmuş mallar

598 Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziyanı kim verir?

- ☒ Dövlət Gömrük Komitəsi
- ☐ Fövqəladə Hallar Nazirliyi
- ☐ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti

599 Gömrük rəsmiləşdirilməsinin əsas prinsipi hansıdır?

- ☐ dəqiqlik
- ☐ etibarlılıq
- ☒ operativlik
- ☐ dözümlülük
- ☐ əhatəlilik

600 Bir YGB ilə neçə adda mal bəyan edilə bilər?

- ☐ 33 adda
- ☐ 1 adda
- ☐ 3 adda
- ☐ 7 adda
- ☒ 100 adda

601 YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərin hər biri neçə adda mal bəyan etməyə imkan verir?

- ☐ 5 adda
- ☐ 99 adda
- ☐ 1 adda
- ☐ 11 adda
- ☒ 3 adda

602 Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilir?

- ☐ Əmlak vergisi
- ☒ Yol vergisi
- ☐ Sığorta haqqı
- ☐ Mənfəət vergisi
- ☐ Torpaq vergisi

603 Mənşəyinə görə rüsumların növləri:

- ☐ Nominal, səmərəli
- ☐ Daimi, dəyişkən, qarışıq
- ☒ Avtonom, konvension, preferensial
- ☐ İdxal, ixrac, tranzit
- ☐ Sabit, köməkçi

604 YGB-nin əsas vərəqinə neçə ədəd əlavə vərəq əlavə oluna bilər?

- ☐ 11 ədəd
- ☐ 12 ədəd
- ☐ 99 ədəd
- ☒ 33 ədəd
- ☐ 3 ədəd

605 Hansı mallara gömrük rüsumları tətbiq olunur?

- ☐ Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri

- ☒ Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar
- ☐ Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar
- ☐ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Xarici ölkələri nümayəndələri tərəfindən şəxsi istifadə üçün gətirilən mallara

606 Gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı hansı müddət ərzində saxlanılmalıdır?

- ☐ sənədlər və məlumatlar saxlanılmır
- ☐ Elektron sənədlər 10 il, kağızlar 3 il
- ☒ Saxlanma üsulundan asılı olmayaraq 3 il
- ☐ Elektron sənədlər müddətsiz, kağızlar 5 il
- ☐ Saxlanma üsulundan asılı olmayaraq 5 il

607 Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir?

- ☐ Həyata keçirilən iqtisadi siyasət
- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☐ Miqrasiya prosesləri
- ☐ Global proseslər

608 Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından

609 Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?

- ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
- ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi
- ☐ cəlb olunmurlar
- ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi

610 Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər?

- ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
- ☐ ƏDV, yol vergisi
- ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Malların saxlanmasına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar

611 Gömrük orqanları tərəfindən alınan vergi hansıdır?

- ☐ Mənfəət vergisi
- ☒ Aksiz
- ☐ Torpaq vergisi
- ☐ Dövlət rüsumu
- ☐ Gömrük müşayiətinə görə yığım

612 Gömrük nəzarəti üçün istifadə olunan sənədlər ən azı neçə il saxlanılmalıdır?

- ☐ 5

- ☒ 3
- ☐ 2
- ☐ 1
- ☐ 4

613 İcarə sertifikat hansı halda ləğv olunur?

- ☒ Yuxarıda göstərilən bütün hallarda
- ☐ İtirildikdə
- ☐ İdxal olunan ölkələrin qanunları pozulduğu halda
- ☐ Ərizəçi tərəfindən müvafiq müraciət edildikdə
- ☐ Nümunə sahibi dəyişdikdə və yaxud öldükdə

614 CİTES nümunəsi itirildikdə və yaxud məhv olduqda onun sahibi şəhadətnamə ilə necə hərəkət etməlidir?

- ☐ Heç bir qərar qəbul etməməlidir
- ☐ CİTES nümunələrinin itirilməsi barədə mətbuat orqanlarının birinə məlumat verməlidir
- ☐ Onu həmin an cırmalıdır
- ☒ Onu 2 həftə ərzində qaytarmalıdır
- ☐ Elmi orqanı məlumatlandırmalıdır

615 Bəyannaməçi anlayışına Gömrük Məcəlləsində belə tərif verilmişdir:

- ☐ xarici iqtisadi fəaliyyət iştirakçıları üçün bəyannaməli dolduran şəxs
- ☐ gömrük sərhədindən mal və nəqliyyat vasitəsinin keçirildiyi nəqliyyat vasitəsinin sahibi
- ☐ gömrük sərhədindən mal və nəqliyyat vasitələrini keçirən şəxs
- ☒ gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs
- ☐ gömrük bəyannamələrini qəbul edən gömrük orqanının vəzifəli şəxsi

616 Gömrük nəzarəti üçün tələb olunan sənədlər aşağıdakı qruplara ayrılır:

- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri
- ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☐ Ticarət sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☒ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
- ☐ Nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər

617 Sərnişinlərin gömrük nəzarəti zamanı yaşıl və ya qırmızı dəhlizdən keçmək qərarını:

- ☐ “Yaşıl” dəhliz ancaq diplomatik agentlər üçün nəzərdə tutulub
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsinə nəzarət etdikdən sonra verir
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi verir
- ☐ Baxış aparən gömrük işçisi verir
- ☒ Sərnişinin özü verir

618 Diplomatik agent xidməti vəzifələrini yerinə yetirərkən, üçüncü ölkə ərazisindən keçirsə:

- ☐ Ölkələr arası müvafiq saziş mövcuddursa, ona uyğun immunitet alır.
- ☐ O tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alır
- ☐ O heç bir imtiyaza sahib deyil
- ☒ O və onun ailə üzvləri bu ölkədən bütün immunitetləri alırlar
- ☐ O və onun ailə üzvləri tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alırlar

619 Şəxsi müayinə:

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur
- ☐ Tətbiq olunması qanunla qadağandır

- ☒ İnsan hüquq və azadlığı normalarını pozmaq məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 64-cü maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur

620 Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir?

- ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar
- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar
- ☒ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar

621 Bəyan etmə anlayışına Gömrük Məcəlləsində necə tərif verilmişdir?

- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçısının öz fəaliyyəti haqqında dövlət gömrük orqanlarına yazılı və ya elektron formalarda məlumat verməsi
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməzdən əvvəl, gömrük nəzarəti altında olmayan mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulan mal və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
- ☐ Mal və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsi məqsədilə sərhəd orqanlarına mal sahibi tərəfindən yazılı formada lazımlı məlumatların bəyan edilməsi

622 Birgə gömrük nəzarəti rejimində...

- ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir
- ☒ hər iki ölkənin gömrük orqanı birlikdə gömrük nəzarəti həyata keçirir
- ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir
- ☐ hər ölkənin gömrük orqanı ayrılıqda gömrük nəzarəti həyata keçirir
- ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir

623 Hansı halda CİTES nümunələri öldürülə və ya məhv edilə bilər?

- ☒ Baytarlıq nəzarəti orqanlarının rəyi olduqda
- ☐ İnzibati orqanın bu barədə göstərişi olarsa
- ☐ Elmi orqan bu barədə rəy verərsə
- ☐ Məhkəmənin belə qərarı varsa
- ☐ Deklarantın öz istəyi ilə

624 Gömrük nəzarəti üçün tələb olunan ticarət sənədləri aşağıdakılardır:

- ☐ Müqavilə, invoys, TIR-kamet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.
- ☐ Konosament, qaimə, TIR-kamet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj qəbzə və s.
- ☒ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.

625 Hansı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır?

- ☐ Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı
- ☐ mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə
- ☐ humanitar və texniki yardım (qrant) yüklərinin rəsmiləşdirilməsi zamanı

- ☒ Gömrük proseduru dəyişdirildikdə yeni gömrük proseduru üçün
- ☐ elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük rəsmiləşdirilməsi zamanı

626 İcazə sertifikat ixrac və təkrar ixrac üçün hansı müddətdə qüvvədədir?

- ☐ 24 ay
- ☐ 3 ay
- ☒ 16 ay
- ☐ 12 ay
- ☐ 2 ay

627 əmtəə nomenklaturası nədir?

- ☐ əmtəə istehsalı obyektləri
- ☒ əmtəə və malların adlarının məcmusu
- ☐ əmtəənin satıldığı bazar
- ☐ əmtəə istehsalı texnologiyası
- ☐ əmtəələrin şifrələnmiş adları

628 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır?

- ☒ əmtəənin qəbulu aktı
- ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə
- ☐ Mənşə sertifikatı
- ☐ Xarici tərəflə bağlanmış müqavilə
- ☐ "zəmanət öhdəliyi"

629 Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir?

- ☐ Barter əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Alqı-satqı əməliyyatları
- ☒ Xarici ticarət əməliyyatları
- ☐ Valyuta əməliyyatları

630 Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır?

- ☐ Texnoloji proseslər üzrə
- ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- ☐ əmtəənin tərkibi meyarı
- ☐ emal texnologiyası üzrə
- ☐ Hazır mallar üzrə

631 Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır?

- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
- ☐ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981 ildə Brüsseldə
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə

632 Ahəngdar Sistemin əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir?

- ☐ 14 bölmə və 44 qrupdan;
- ☐ 18 bölmə və 55 qrupdan;
- ☒ 21 bölmə və 99 qrupdan;
- ☐ 12 bölmə və 33 qrupdan;
- ☐ 23 bölmə və 88 qrupdan;

633 Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir?

- ☐ 1940-cı ildə
- ☐ 1928-ci ildə
- ☐ 1919-ci ildə
- ☐ 1913-cü ildə
- ☒ 1938-ci ildə

634 Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi?

- ☐ 2 bölmə 86 mövqe
- ☐ 4 bölmə 176 mövqe
- ☒ 5 bölmə 186 mövqe
- ☐ 3 bölmə 106 mövqe
- ☐ 7 bölmə 96 mövqe

635 Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır?

- ☐ 41 ölkə
- ☒ 29 ölkə
- ☐ 19 ölkə
- ☐ 13 ölkə
- ☐ 31 ölkə

636 Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır?

- ☐ 1938-ci ildə
- ☐ 1914-cü ildə
- ☒ 1913-cü ildə
- ☐ 1903-cü ildə
- ☐ 1921-ci ildə

637 əmtəənin təsnifatlandırılması sistemi nədir?

- ☐ əmtəələrə kodların verilməsi
- ☐ əmtəələrin qiymət cədvəli
- ☐ əmtəənin qabarit ölçüləri
- ☐ hazır məhsulların bölüşdürülməsi
- ☒ əmtəələrin sinif, yarımşinif, qrup, yarımqrup, növ və çeşidlərə bölünməsi

638 Gömrük nəzarəti zonaları:

- ☒ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər ərazilərdir
- ☐ Gömrük orqanları yerləşən ərazilərdir
- ☐ Gömrük sərhəddi boyu yerləşən ərazilərdir
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan ərazilərdir
- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən ərazilərdir

639 Yaşıl dəhlizdən keçən sərnəşinin baqajı gömrük orqanları tərəfindən:

- ☐ Texniki nəzarət cihazları vasitəsi ilə mütləq yoxlanılır
- ☐ Mütləq yoxlanılır
- ☒ Seçmə olaraq yoxlanılır
- ☐ Yoxlanılmır
- ☐ Baxış keçirdikdən sonra yoxlanılıb-yoxlanılmayacağı barədə qərar verilir

640 Gömrük müşayiəti nədir?

- ☒ Ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirmələri mərhələsindən sonra gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Malların gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması
- ☐ Mal, nəqliyyat vasitələri və sənədlərin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşayiət olunması

641 Gömrük rəsmiləşdirilməsi:

- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçılarının Azərbaycan Respublikasının ərazinə gətirdikləri mal və nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılması prosedurlarının məcmusu
- ☒ Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusu
- ☐ Azərbaycan respublikasının gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumlarına cəlb edilməsi tədbirlərinin məcmusu
- ☐ Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhədi keçməsi zamanı yerinə yetirilməsi gömrük qanunvericiliyi ilə tələb olunan hərəkətlərin məcmusu
- ☐ Gömrük orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması

642 Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük nəzarəti məqsədi üçün əlavə sənədlər tələb etmək hüququ:

- ☒ Var
- ☐ Yoxdur
- ☐ Prokurorun müvafiq sanksiyasından sonra yaranır
- ☐ Məhduddur
- ☐ Qanunla müəyyənləşməyib

643 Azərbaycan Respublikası Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemi haqqında konvensiya ya hansı ildə qəbul olmuşdur?

- ☐ 1997
- ☐ 1995
- ☐ 2003
- ☒ 2001
- ☐ 1999

644 Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində Təhsil və İdarəetmə və təşkil layihələrini reallaşdırır?

- ☐ "Mundus"
- ☐ "Tempus"
- ☒ "Tasis"
- ☐ "Traseka"
- ☐ "Erazmus"

645 Azərbaycan Respublikasında istehsal olunmuş araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

- ☐ hər litrinə 5 Avro
- ☐ hər litrinə 8 Avro
- ☐ hər litrinə 0,5 Manat
- ☒ hər litrinə 2 Manat
- ☐ hər litrinə 5 Manat

646 Beynəlxalq yükdaşımalar zamanı yolda qarşısıalınmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edilir?

- ☒ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə dəqiq məlumat vermişsə
- ☐ Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə
- ☐ Yol polisində məlumat vermişsə
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa

647 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır:

- ☐ Argentina, Livan, Bolqarıstan
- ☐ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya
- ☒ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna
- ☐ ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna
- ☐ İsrail, Livan, Bolqarıstan, Ukrayna

648 Derivat nədir?

- ☐ Süni yetişdirilmiş heyvan və bitki nümunələri
- ☐ Heyvan və bitkinin istənilən növü
- ☐ Canlı və cansız heyvan və bitki növləri
- ☒ Heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları
- ☐ Hər hansı bir dövlətin yurustiksiyası altında olmayan dəniz sahələrindən gətirilən nümunə

649 Gömrük rüsumlarından azad oluna bilər

- ☒ 3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar
- ☐ Minik avtomobilləri
- ☐ Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar
- ☐ Mebellər
- ☐ Ərzaq malları və kənd təsərrüfatı məhsulları

650 Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır?

- ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından
- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən
- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından
- ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur

651 Gömrük nəzarəti üçün tələb olunan nəqliyyat sənədləri aşağıdakılardır:

- ☒ Konosament, qaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj qəbzi və s.
- ☐ Müqavilə, hesab-faktura, invoices, qablaşdırma sənədləri və s.
- ☐ Müqavilə, invoices, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqləri və s.
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.

652 Aşağıda qeyd olunanlardan hansı gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün istifadə olunan təminat üsulu hansıdır?

- ☐ sığortalanmamaq
- ☐ yazılı öhdəlik
- ☐ şifahi öhdəlik
- ☒ bank qarantiyası

- ☐ ödənilməli olan məbləğin gömrük orqanı əməkdaşının depozit hesabına köçürülməsi

653 Barter əməliyyatları zamanı YGB dəsti neçə nüsxədən ibarət olur?

- ☐ 7 nüsxə
☒ 5 nüsxə
☐ 3 nüsxə
☐ 2 nüsxə
☐ 4 nüsxə

654 Malın mənsəyi haqqında sertifikat olmasa?

- ☐ Bu malın keyfiyyətini yoxlamaq üçün əsas olar
☐ Mal gömrük sərhəddindən buraxılmaz
☐ Malın dövlətin xeyrinə verilməsi üçün əsas ola bilər
☒ Bu maldan iki qat rüsum almaq üçün əsas ola bilər
☐ Bu malın məhv edilməsi üçün əsas ola bilər

655 İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- ☐ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı 6 ayda
☐ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay
☐ İdxalın baş verdiyi aydan əvvəlki ay
☒ İdxalda aksizin ödənildiyini təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman
☐ ödənilən aksizlər əvəzləşdirilmir

656 Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar aksizə necə cəlb edilir?

- ☐ qanunvericiliklə müəyyən edilən dərəcənin 10 faizi məbləğində
☐ sıfır (0) dərəcə ilə
☒ vergidən azaddır
☐ ümumi qaydada
☐ gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada

657 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı
☐ Azərbaycan Respublikasının Prezidenti

658 Haaqa Konvensiyasının qəbulu zamanı xüsusi hüquq konfransının sessiyasında neçə dövlət iştirak edirdi?

- ☒ 62 dövlət
☐ 42 dövlət
☐ 32 dövlət
☐ 22 dövlət
☐ 52 dövlət

659 Prob

- ☐ bütün tədqiqat obyektinə eyni olmayan mal nümunəsinin optimal vahididir
☒ bütün tədqiqat obyektinə eyni olan mal nümunəsinin optimal vahididir
☐ bütün partiya ilə eyni olan məhsul vahididir
☐ laboratoriya analizi üçün lazım olan mal miqdarıdır
☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

660 Malların prob və nümunələri götürülə bilər:

- ☐ nəzarət funksiyasını yerinə yetirən digər dövlət orqanları tərəfindən
- ☒ gömrük orqanları tərəfindən
- ☐ daşıyıcı tərəfindən
- ☐ deklarant tərəfindən
- ☐ ekspertlər tərəfindən

661 Mal nümunəsi

- ☐ bütün tədqiqat obyekti ilə eyni olmayan mal nümunəsinin optimal vahididir
- ☐ bütün tədqiqat obyektləri ilə eyni olan mal nümunələrinin optimal vahididir
- ☒ bütün partiya ilə eyni olan məhsul vahididir
- ☐ laboratoriya analizi üçün lazım olan mal miqdarıdır
- ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir

662 Malın uyğunluq sertifikatı təsdiqləyir ki, mal

- ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
- ☐ hansı konkret ölkədə istehsal olunmuşdur
- ☒ müəyyən olunmuş tələblərə uyğun gəlir
- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlmir
- ☐ gigiyenik tələblərə uyğun gəlir

663 Məhsulun keyfiyyəti

- ☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur
- ☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsidir
- ☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsidir
- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
- ☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsidir

664 Malın mənşə sertifikatı təsdiqləyir ki, mal

- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlir
- ☐ Azərbaycan Respublikasında istehsal olunmuşdur
- ☒ hansı konkret ölkədə istehsal olunmuşdur
- ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
- ☐ gigiyenik tələblərə uyğun gəlir

665 Malların təsnifatlandırma sistemi

- ☐ malların növ və çeşidlərə görə təsnifatlandırılmasıdır
- ☐ malların qiymət cədvəlidir
- ☐ malın qabarit ölçüləridir
- ☐ hazır məhsulların təsnifatlandırılmasıdır
- ☒ malların sinif, yarım sinif, qrup, yarımqrup, növ və çeşidlərə görə təsnifatlandırılmasıdır

666 MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) qurulmuşdur:

- ☐ GƏŞN
- ☐ BMT SBTT
- ☐ BGN
- ☐ QİYŞ XTV ƏN
- ☒ HSN

667 Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunur

- ☐ BGN əsasında

- ☒ MDB XİF MN əsasında
- ☐ BMT SBTT əsasında
- ☐ QIYŞ XTV ƏN əsasında
- ☐ GƏŞN əsasında

668 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası qurulmuşdur

- ☐ MDB XİF MN əsasında
- ☐ BGN-Brüssel Gömrük Nomenklaturası əsasında
- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası (GƏŞN) əsasında
- ☒ HSN əsasında
- ☐ BMT-nin Standart Beynəlxalq Ticarət Təsnifatı (BMT SB TT əsasında)

669 HSN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipindən istifadə olunur:

- ☐ hazır məhsul-yarımfabrikat-xammal
- ☐ hazır məhsul-xammal-yarımfabrikat
- ☒ xammal-yarımfabrikat-hazır məhsul
- ☐ yarımfabrikat-xammal-hazır məhsul
- ☐ yarımfabrikat-hazır məhsul-xammal

670 Harmonikləşdirilmiş sistem nomenklaturasında (HSN) istifadə olunur

- ☒ altıraqəmli kodlaşdırmadan
- ☐ yeddirəqəmli kodlaşdırmadan
- ☐ beşraqəmli kodlaşdırmadan
- ☐ doqquzraqəmli kodlaşdırmadan
- ☐ səkkizraqəmli kodlaşdırmadan

671 MDB XİFƏN-də tətbiq edilən malın işarə kodu neçə rəqəmlidir?

- ☐ 13
- ☐ 6
- ☐ 2
- ☒ 8
- ☐ 9

672 MDB XİFƏN-in əsas interpretasiya qaydaları neçədir?

- ☐ 9
- ☒ 6
- ☐ 5
- ☐ 3
- ☐ 7

673 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır?

- ☐ 4 qrupa
- ☐ 2 qrupa
- ☒ 3 qrupa
- ☐ 5 qrupa
- ☐ 6 qrupa

674 MDB XİFƏN nə vaxt təsdiq edilmişdir?

- ☐ 21 oktyabr 1995-ci ildə
- ☐ 3 noyabr 1996-cı ildə
- ☐ 3 noyabr 1994-cü ildə
- ☒ 3 noyabr 1995-ci ildə

☐ 21 oktyabr 1997-ci ildə

675 Beynəlxalq Statistika üçün malların minimal siyahısı neçə bölmə, qrup və mövqedən ibarət idi?

- ☐ 8 bölmə 27 qrup və 316 mövqe
- ☐ 21 bölmə, 43 qrup və 412 mövqe
- ☐ 12 bölmə, 24 qrup və 310 mövqe
- ☒ 17 bölmə, 50 qrup və 456 mövqe
- ☐ 16 bölmə, 48 qrup və 512 mövqe

676 Məhsulun (əmtənin) texniki-iqtisadi göstəricilərinə aid deyildir:

- ☒ sosial göstəricilər;
- ☐ təyinatı göstəricilər;
- ☐ texniki göstəricilər;
- ☐ iqtisadi göstəricilər
- ☐ aqronomik göstəricilər;

677 Malların təsnifatı prinsipləri: emal və istehlak xüsusiyyətlərinə görə?

- ☐ hazır məhsul.
- ☐ komplektləşdirici;
- ☐ yarımfabrikat;
- ☐ xammal;
- ☒ bərpaedici

678 Malların təsnifatı prinsipləri: istehsal olunma üsullarına görə?

- ☐ kütləvi hazırlanan mallar.
- ☒ layihəsiz hazırlanan mallar;
- ☐ nadir mallar;
- ☐ standart mallar;
- ☐ seriya ilə hazırlanan mallar;

679 Malların təsnifatı prinsipləri: qiymətinə görə?

- ☒ ucuz malar.
- ☐ zinət malları;
- ☐ seçim tələbli mallar;
- ☐ gündəlik tələb olunan mallar;
- ☐ dəbdə olan mallar;

680 Malların təsnifatı prinsipləri: müddətinə görə?

- ☐ həmişəlik mallar.
- ☐ bir dəfə istifadə olunan mallar
- ☒ uzunmüddətli istifadə üçün mallar;
- ☐ təcili istifadə üçün mallar;
- ☐ dəfələrlə istifadə olunan mallar;

681 Malların təsnifatı prinsipləri: təyinatına görə?

- ☐ işlədilmə müddətinə görə.
- ☐ istifadə müddətinə görə;
- ☒ istehlak təyinatlı mallar;
- ☐ ümumi mallar;
- ☐ bişirilmə müddətinə görə;

682 İdxal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- ☐ aksizli malların təqdim edildiyi vaxtdan 24 saat ərzində
- ☐ aksizli malların satışa çıxarıldığı vaxt
- ☐ aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olduğu vaxt
- ☒ aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt
- ☐ aksizli malların təqdim edildiyi vaxt

683 Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- ☐ Cinayət Məcəlləsinə
- ☒ Gömrük Məcəlləsinə
- ☐ Mülki Məcəlləyə
- ☐ Vergi Məcəlləsinə
- ☐ Mülki-Prosessual Məcəlləyə

684 İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

- ☒ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı
- ☐ Azərbaycan Respublikasının Prezidenti

685 İdxal gömrük rüsumları nə üçün lazımdır?

- ☐ Bütün cavablar yanlıştır
- ☐ Dövlət gəlirlərinin təmin olunması
- ☐ Yerli məşğulluğun artırılması
- ☒ Bütün cavablar doğrudur
- ☐ İqtisadiyyatın cavan sahələrinin xarici rəqabətdən mühafizəsi

686 Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☒ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün

687 Malların statistika nomenklaturası nə deməkdir?

- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)
- ☒ malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

688 Malların gömrük-tarif nomenklaturası nə deməkdir?

- ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☒ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)

689 Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir?

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;
- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
- ☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

690 İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir?

- ☐ Daxili malların xarici bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksi;
- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksi.
- ☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Qadağan xarakterli tədbirlər kompleksi;

691 İdxal tarifləri:

- ☐ İdxalı əvəz edən məhsullarının istehsalçılarına əlavə fayda qazandırır
- ☒ Ölkənin istehlakçıların maddi rifah halını pisləşdirir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur
- ☐ Dövlətə hər bir halda əlavə gəlir gətirir

692 Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır.

- ☒ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981-ci ildə Brüsseldə
- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
- ☐ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə

693 Mal nomenklaturası

- ☐ abstrakt və şərti simvolların sistemləşdirilmiş siyahısıdır
- ☒ təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısıdır
- ☐ təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır
- ☐ abstrakt və şərti simvolların sistemidir
- ☐ təsnifatlandırılan obyektlərin müfəssəl siyahısıdır

694 Ahəngdar sistemin defis sistemi üzrə:

- ☐ defislərin sayı mal yarımqrupunun səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal qrupunun səviyyə nömrəsinə bərabər olmalıdır
- ☒ defislərin sayı submövqenin səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal mövqeyinin səviyyə nömrəsinə bərabər olmalıdır
- ☐ defislərin sayı mal bölməsinin səviyyə nömrəsinə bərabər olmalıdır

695 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur:

- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası

- ☐ BMT standart Beynəlxalq ticarət təsnifatı
- ☐ Brüssel Gömrük nomenklaturası
- ☒ ahəngdar sistemi
- ☐ QIYŞ XTBƏN

696 Beynəlxalq post göndərişlərinin statistikasını daxildir:

- ☐ xarici iqtisadi əlaqələr statistikasına aid edilməsi proqnozlaşdırılır
- ☐ xarici ticarətin gömrük statistikasını obyektinə
- ☐ XİF-də xidmətlər statistikasını obyektinə
- ☒ xüsusi gömrük statistikasının obyektinə
- ☐ xarici iqtisadi əlaqələr statistikasına aid deyil

697 Xarici ticarətin gömrük statistikasında uçuşu ayrılır:

- ☐ kommersiya əməliyyatlarının predmeti olmayan mallar
- ☐ açıq dənizdə və dənizin dibindən əldə olunan məhsullar
- ☒ BMT-nin texniki yardım fonduna payı, həmçinin bağışlama və əvəzsiz yardım kimi verilən mallar
- ☐ beynəlxalq məlumat mübadiləsində nəzərdə tutulmuş daşıyıcılar
- ☐ fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədləri üçün aparılan mallar

698 Xarici ticarətin gömrük statistikasında uçuşu ayrılır:

- ☐ dövriyyədə olmayan qiymətli kağızların ixracı
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların ixracı
- ☒ bankların qarşılıqlı hesablaşmalarının tənzimlənməsində istifadə etdiyi qızıl
- ☐ dövriyyədə olmayan qiymətli kağızların idxalı
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların idxalı

699 Azərbaycan Respublikası Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiya ya nə vaxt qoşulmuşdur?

- ☐ 22 may 2004-cü il
- ☐ 2 may 2002-ci il
- ☐ 20 may 2001-ci il
- ☐ 2 may 2003-cü il
- ☒ 2 may 2000-ci il

700 Xüsusi gömrük statistikasının obyektidir:

- ☐ BMT-nin texniki yardım fonduna payı, həmçinin bağışlama və əvəzsiz yardım kimi verilən mallar
- ☐ bankların qarşılıqlı hesablaşmalarının tənzimlənməsində istifadə etdiyi qızıl
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların idxalı
- ☐ ödənc vasitəsi kimi istifadə edilməyən qiymətli metalların ixracı
- ☒ nəqliyyat vasitələrinin uçuşunu əks etdirən beynəlxalq daşımaların statistikasını